

MÜNDƏRİCAT

Maliyyə hesabatlarının hazırlanması və təsdiqlənməsi ilə bağlı rəhbərliyin məsuliyyətinə dair hesabat	2
Müstəqil auditorun hesabatı	3-4
Maliyyə vəziyyəti haqqında hesabat	5
Manfaat və zarar haqqında hesabat	6
Kapitalda dəyişikliklər haqqında hesabat	7
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	8
Maliyyə hesabathlarına şərhlar və qeydlər	9-33

**31 DEKABR 2021-Cİ İL TARİXİNƏ BAŞA ÇATAN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ
HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNDƏ DAİR
HESABAT**

Rəhbərlik « A-QROUP SİGORTA ŞİRKƏTİ » ASC-nin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, eləcə də həmin tarixə başa çatan il üzrə maliyyə nöticələri, pul vəsaitlərinin hərəkəti və kapitalda dayışıklılıqları düzgün aks etdirən maliyyə hesabatları bütün şəhəriyyətli aspektlərdə Azərbaycan Respublikasının qanunvericiliyinə və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına («MHBS») müvafiq olaraq hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik aşağıdakılara cavabdehdir:

Mühasibat uçotu qaydalarının müvafiq şəkilde seçilmesi və tətbiqinə;
Məlumatların, o cümlədən mühasibat uçotu qaydalarının müvafiq, mötəbər, müqayisəli və anlaşıla bilən tərzədə təqdimatına;
İstifadəçilərə xüsusi əməliyyatların, digər hadisə və şəraitlərin Cəmiyyətin maliyyə vəziyyəti və maliyyə nöticələrinə təsirini anlamaqda yardım göstərilməsi üçün MHBS-nin xüsusi tələblərinin yerinə yetirilməsi kifayət etmədiğə slaya açıqlamalar verilməsinə;
Cəmiyyətin fəsiləsizlik prinsipinə asasan fəaliyyətini davam etdirə bilməsi imkanlarının qismətləndirilməsinə;

Həmçinin rəhbərlik aşağıdakılara görə məsulidur:

Cəmiyyətin daxilində sağlam və effektiv daxili nəzarət sisteminin yaradılması, təbliği və saxlanılmasına;
Cəmiyyətin əməliyyatlarının açıqlanması və izah edilənəsi, habelə onun maliyyə hesabatlarının istənilən vaxt daqqıqlıqla açıqlanması üçün yetəri olan və Cəmiyyətin maliyyə hesabatlarının MHBS-na uyğun gəldiyini və təmin edə biləcək müvafiq mühasibat uçotu qeydlərini aparılması;
Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat uçotu qaydalarına müvafiq olaraq məcburi mühasibat uçotu qeydlərinin aparılmasına;
Cəmiyyətin aktivlərinin mühafizə olunması üçün mümkün tədbirlər görüləməsinə;
Saxtakarlıq və digər pozuntuların müdəyyən edilməsi və qarşısının alınmasına.
Cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə başa çatan il üzrə maliyyə hesabatları 11.02.2022-ci il tarixində rəhbərlik tərəfindən təsdiq olunmuşdur.

Cəmiyyət tərafından:

İdarə Heyətinin Sədri
Miskənlə Abas İlqar oğlu

“11 fevral” 2022-ci il



Bəy mühasib
İmamquliyeva Natavan Səhbat qızı

MÜSTƏQİL AUDİTORUN RƏYİ

**"A-Group Sığorta Şirkəti" ASC-nin qanuni təmsilçi
Miskənli Abas İlqar oğlunun diqqatına**

Rəy

Biz "A-Group Sığorta Şirkəti" ASC 31 dekabr 2021-ci il tarixinə əhəmiyyətli uçot siyasetinin və digər izahedici qeydlərin qısa xülassəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq. Hesab edirik ki, Cəmiyyətin qoşma maliyyə hesabatları bütün əhəmiyyətli aspektlərdə Azərbaycan Respublikasının qanunverciliyinə uyğun olaraq hazırlanmışdır.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim mesuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditini üçün auditorun mesuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının "Etika Məceləsinin" (IESBA Məceləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik əhdəliklərimizi bu tələblərə, eleyə de IESBA məceləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, elda etdiyimiz audit sübutları rəyimizi əsaslandırmak üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməməzə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditinə baxımından və maliyyə hesabatlarına dair rəyimizin formallaşdırılmasında bütövlükde nəzəre alınmışdır və biz bu məsələlərə dair ayrılıqla rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idare edilməsinə cavabdeh olan selahiyətli şəxslərin mesuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya sahvlər neticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzəret sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti lağv etmək və ya işini deyandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Cəmiyyətin fasilesiz fealiyyət göstərmək qabiliyyətinin qismətləndirilməsinə, müvafiq hallarda fasilesiz fealiyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasilesiz fealiyyət prinsipinin istifadə edilməsinə görə mesuliyyət daşıyır.

Iqtisadi subyektin idare edilməsinə cavabdeh olan selahiyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzərətə görə məsuliyyət daşıyır.

Auditor hesabatının davamı

Maliyyə hesabatlarının auditina görə auditorun məsuliyyəti

Bizim məqsədimiz tətib edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya sehvler nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığını dair kafi eminlik eldə etmek və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi eminlik əminliyin yüksək səviyyəsidir, lakin o zamanet vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya sehvler nəticəsində yarana biler və ayrılıqda yaxud mecmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları esasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakime tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmcinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya sehvler nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib hayata keçiririk və rəyimizi əsaslaşdırmaq üçün yeterli və münasib audit sübutlarını eldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrif aşkarlamama riski sehvler nəticəsindən daha yüksəkdir, çünki dələduzluq sözleşme, saxtakarlıq, qarezi hərəketsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nezaretin kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nezaretin semərəlliyinə dair rəy bildirmek məqsədi üçün olmamaq şartla, bu şərtlər şərçivəsində uyğun olan audit prosedurlarını layihələndirmək üçün audite aid daxili nezareti başa düşürük.
- İstifade edilmiş uçot siyasetinin uygunluğunu və rehberlik tərefindən heyata keçirilen uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliyini qiymətləndiririk.
- Mühəsibat uçotunun fasilesizlik prinzipinin rehberlik tərefindən istifade edimesinin uygunluğuna və eldə edilen audit sübutlarının esasında Cəmiyyətin fealiyyətini fasilesiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələr və ya şəraitlərə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarıraq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxdığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Neticələrimiz auditor hesabatımızın tarixinədək eldə edilen audit sübutlarına esaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasilesiz fealiyyətinin dayandırılmasına səbəb ola bilər.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan selahiyətli şəxslərə digər məsələlərə yanaşı auditin planlaşdırılmış hecmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nezaretdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

*Caspian Consulting and Partners MMC

Direktor/Auditor: Elnurə Abdinova

Tarix: 11.02.2022



"A-QROUP SİĞORTA ŞİRKƏTİ" ASC
31 Dekabr 2021-ci il tarixinə
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

Azərbaycan manatı ilə	Qeyd	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Torpaq, tikili və avadanlıqlar	5	2 656 309,31	2 678 006,64
Qeyri-maddi aktivlər	6	261 428,05	80 475,61
CƏMI UZUNMÜDDƏTLİ AKTİVLƏR		2 917 737,36	2 758 482,25
Qisamüddətli aktivlər			
Ehtiyatlar		51 295,81	38 226,41
Debitör bəneləri:	7	3 110 944,14	2 184 787,88
Pul vasaitları və onların ekvivalentləri:	8	17 276 940,16	21 326 342,35
Sığorta ehtiyatlarında təkrarsığortaçılarının payı:	9	2 035 319,36	1 970 416,53
Sair qisamüddətli aktivlər	9		2 327,30
CƏMI QISAMÜDDƏTЛИ AKTİVLƏR		22 474 499,47	25 522 100,47
CƏMI AKTİVLƏR		25 392 236,83	28 280 582,72
KAPITAL VƏ ÖHDƏLİKLƏR			
KAPITAL			
Nizamnamə kapitalı	10	10 005 250,00	10 005 250,00
Emissiya gəmisi	10	1 401 226,48	1 401 226,48
Böyükdürülməmiş mənfəat (ödenilməmiş zərər)	10	929 023,73	2 726 960,62
CƏMI KAPITAL		12 335 500,26	14 133 437,10
ÖHDƏLİKLƏR			
Uzunmüddətli öhdəliklər			
Sığorta ehtiyatları	11	12 742 724,04	12 854 928,81
Qarışmaaltı tədbirləri fondu	11	6 425,80	(212,74)
Kreditor bəneləri	11	30 405,77	5 176,72
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	11		1 031 949,90
Təsisçi və ya sahmdarlarla hesablaşmalar	11	449,24	449,24
Sair öhdəliklər	11	112 125,83	76 071,43
Cəmi uzunmüddətli öhdəliklər		12 892 130,68	13 968 363,36
Qisamüddətli öhdəliklər			
Kreditor bəneləri	12	164 605,89	178 782,26
Sair qisamüddətli öhdəliklər			
Cəmi qisamüddətli öhdəliklər		164 605,89	178 782,26
CƏMI ÖHDƏLİKLƏR		13 056 736,57	14 147 145,62
CƏMI KAPITAL VƏ ÖHDƏLİKLƏR		25 392 236,83	28 280 582,72

İdarə Heyətinin Sətri
Miskənli Aşan İlyas oğlu

"11 fevral" 2022-ci il



Baş məhəsib
İmamquliveva Nəsavan Söhbət qızı

**"A-QROUP SİĞORTA ŞİRKƏTİ" ASC-nin
MƏNFƏT VƏ YA ZƏRƏR HAQQINDA HESABAT
31 Dekabr 2020-ci il tarixinə**

Azərbaycan manatı ilə	Qeyd	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Gəlirlər			
Ösas əməliyyat gəliri	13	19 961 338,35	17 511 592,65
Xalis siğorta ehtiyatlarının dəyişməsi (müsbət/mənfi)		177 107,60	(813 834,04)
İnvestisiya gəlirləri üzrə		104 249,26	184 500,08
Subroqasiya gəlirləri		114 193,69	44 368,84
Sair gəlirlər		171 466,45	305 680,63
Ümumi gəlirlər		20 528 355,35	17 232 308,16
Xərclər			
Ösas əməliyyat xərcləri	14	(15 491 170,62)	10 953 123,04
İşlərin aparılması xərcləri	15	(3 591 002,65)	2 735 188,02
Sair xərclər		(179 838,07)	27 533,57
Ümumi xərclər		(19 262 011,34)	13 715 844,63
Maliyyə mənfəti (zərəri)		1 266 344,01	3 516 463,53
Vergiqoymadan əvvəl mənfət (zərər)	16	1 266 344,01	3 516 463,53
Mənfət vergisi	16	253 268,80	703 292,71
Hesabat dövründə xalis mənfət (zərər)	16	1 013 075,21	2 813 170,82
Gəlirdən çıxılmayan xərclər		(84 051,43)	(86 210,20)
		929 023,78	2 726 960,62

Idarə Heyətinin Sədri

Miskənlü Arxan Məmmədoglu

"11 fevral" 2022-ci il



Baş məhasib

İmamquliyeva Natavan Səhibə qızı

**"A-QROUP SİGORTA ŞİRKƏTİ" ASC-nin
31 Dekabr 2021-ci il tarixində bitən il üzrə
Kapitalda Dəyişikliklər haqqında Hesabat**

Azərbaycan mənşəti ilə	Qeyd	Nizamnamə Kapitalı	Bölüşdürülməmiş mənfəət	Emissiya galiri	Cəmi Kapital
1 yanvar 2020-ci il tarixinə qədəq	10	10 005 250,00	1 560 449,24	998 013,10	12 563 712,34
Hesabat dövründə xalis mənfəət(zərər)		-	2 726 960,62	-	2 726 960,62
Mülkiyyətçilərin kapital qoyuluşları		-	-	-	-
Emissiya galiri		-	-	403 213,38	403 213,38
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi(dividendlər)		-	(1 560 449,24)	-	(1 560 449,24)
31 dekabr 2020-ci il tarixinə qədəq	10	10 005 250,00	2 726 960,62	1 401 226,48	14 133 437,10
1 yanvar 2021-ci il tarixinə qədəq		10 005 250,00	2 726 960,62	1 401 226,48	14 133 437,10
Hesabat dövründə xalis mənfəət(zərər)		-	929 023,78	-	-
Mülkiyyətçilərin kapital qoyuluşları		-	-	-	-
Emissiya galiri		-	-	-	-
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi(dividendlər)		-	(2 726 960,62)	-	-
31 dekabr 2021-ci il tarixinə qədəq		10 005 250,00	929 023,78	1 401 226,48	12 335 500,26

İdarə Heyətinin Səfiri
Miskənlü Abşər İsgəndər oğlu

Baş mühasib
Imamquliyeva Natavan Səhbat qızı

"11 fevral" 2022-ci il



**"A-QROUP SİĞORTA ŞİRKƏTİ" ASC-nin
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 Dekabr 2021-ci il tarixinə**

	Qeyd	31 dekabr 2021-ci il	Azərbaycan manatı ilə 31 dekabr 2020-ci il
Əməliyyat faaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Müştərilərdən daxil olan pul vəsaitləri		20 528 355,35	17 147 687,53
Təchizatçılara və işçilərə ödənilən pul vəsaitləri		(21 756 629,40)	(14 419 137,34)
Əməliyyatlardan alda olunan pul vəsaitləri		(1 228 274,05)	2 728 550,19
Əməliyyat faaliyyətindən xalis pul vəsaitlərinin hərəkəti:		(1 228 274,05)	2 728 550,19
İnvestisiya faaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri			
Uzunmüddəcli qeyri-maliyyə aktivlərinin alınması		(210 000,00)	-
Digər toratlarca verilən qısamüddəlli və uzunmüddəlli borçlar üzrə pul vəsaitlərinin xaric olmaları		-	-
Ahəmiyyətli faizlər şəklində pul vəsaitlərinin daxil olmaları		115 832,48	184 500,08
İnvestisiya faaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		(94 167,52)	184 500,08
Maliyyəlaşdırma üzrə faaliyyətdən pul vəsaitlərinin hərəkəti			
Səhmlərin buraxılmasından yaranan gəlir		-	-
Ödənilmiş dividendlər		(2 726 960,62)	(1 560 449,00)
Maliyyəlaşdırma üzrə faaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti		(2 726 960,62)	(1 560 449,00)
Pul vəsaitlərinin hacminin xalis artımı/azalması	10	(4 049 402,19)	2 913 050,27
İlin avvalına pul vəsaitləri və bank overdraftları	10	21 326 342,35	18 413 292,08
İlin sonuna pul vəsaitləri və bank overdraftları	10	17 276 940,16	21 326 342,35

*İdarə Heyətinin Sədri
Miskənlü Abus Yaqub oğlu*

"11 fevral" 2022-ci il

*Baş mübasib
İmamquliyevi Nəfatən Səhbi qızı*



**"A-QROUP SİGORTA ŞİRKƏTİ" ASC-nin
31 dekabr 2021-ci il tarixində Uçot Siyaseti və Digər Izahedici Qeydlərin Qısa Xüsusası**

I. CƏMİYYƏT HAQQINDA

"A-Qroup Sigorta Şirkəti" Açıq Səhmdar Cəmiiyyəti ("Şirkət") Azərbaycan Respublikasında 1995-ci ildə "A-Qroup" ASC Sigorta Şirkəti olaraq quruldu. 2009-cu ilin yanvar ayında şirkət 9900027621 VÖEN nömrəli ASC kimi yenidən qeydiyyata alındı. Şirkət əsasən həyat sigortası və təkrarsıgorta xidmətləri göstərməklə məşğuldur. Şirkət Azərbaycan Respublikasının Sigorta nazərət orqanı tərəfindən verilmiş sigorta lisenziyası əsasında fəaliyyət göstərir. Şirkətin əhatə etdiyi sigorta işi, tibbi, yüksək, əmlak, zərər, üçüncü şəxslərin əmlakı, məqliyyat vasitəsi və təkrarsıgortanı əhatə edir, lakin bunlarla məhdudlaşdırılır.

Şirkətlərin qeydiyyatdan keçmiş ofisi, Azərbaycan, Bakı, L. Tolstoy küçəsi, 172-də, baş ofisi Azərbaycan Respublikası, Bakı, Rəşid Behbudov küçəsi 87A-da yerləşir. Şirkətin Gəncə şəhərində bir filial var.

Şirkətin yeganə sahibi Azərbaycan vatandaşı olan cənab Sabir Annayevdir.

2. ŞİRKƏTİN ƏMƏLİYYAT MÜHİTİ

Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliyini, inklüzivliyini və əhalinin sosial rifahının artırılmasının təmin edilməsi məqsədilə biznes və investisiya mühitinin daha da inkişafının, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin yeni çağınşalar uygún olaraq təkmilləşdirilməsi istiqamətində hadəfənləşmiş məqsədyönlü islahatlar davam edir. Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 06 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinə əsasən aparılan islahatlar və həyata keçirilən tədbirlər nticəsində bir sırada maliyyətlər əldə edilmiş, mütarəqqi hüquqi baza formalasılmış, 2019-cu ildə ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılmışdır. Tədiyə balansı tarazlaşmış, valyuta ehtiyatlarına təzyiq azalmış, milli valyutanın xarici valyutalara qarşı məzənnəsi və inflasiya gözləntiləri sabitlaşmışdır.

2019-cu ildə makroiqtisadi sabitlik meyillerinin yaranması qeyri-neft sektorunda iqtisadi artımın hərpasına şərait yaratmışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət statistika Komitəsinin məlumatına əsasən ötən il qeyri-neft sektorunda ümumi daxili məhsul real olaraq 3,5% artmışdır.

Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə 2019-cu ildə vergi qanunvericiliyinə bir neçə istiqamətdə çox inhüm dəyişikliklər edilmişdir. Bunlar sahibkarlığın destaklanması, vergidən yayınmanın və "kölgə iqtisadiyyatının" miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatiçiliğinin təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləri əhatə edir.

Həyata keçirilən islahatlar nticəsində Azərbaycan Dünya bankının " Doing Business" 2020 -cu il hesabatında 34-cü yerdə layiq görülmüşdür. Bundan əlavə, sözügedən hesabatda Azərbaycan dünyadan 10-ən islahatçı dövləti siyahısına daxil edilərək dönyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur.

11 mart 2020-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatı, bütün dünya iqtisadiyyatına, eləcə də Təşkilatın galirlərinə əhəmiyyətli dərəcədə təsir edən qlobal koronavirus (COVID-19) pandemiyasını elan etdi.

Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq üçün, COVID-19 pandemiyası ilə mübarizədə müxtalif ölkələrin təcrübəsi nazərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetin yanında Operativ Qərargah tərəfindən 24 mart 2020-ci il tarixindən 15 iyun 2020-ci il tarixinə qədər xüsusi karaman rejimi elan edildi.

2. ŞİRKƏTİN ƏMƏLİYYAT MÜHİTİ (dəvamı)

Dövlət əhəmiyyətli və həyat təminatlı obyektlər, eləcə də insanların həyat və fəaliyyəti üçün zoruri iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə müləssisələrin fəaliyyəti qeyd olunan tarixə qədər dayandırıldı.

31 mart 2020-ci il tarixində "Koronavirus (COVID-19) pandemiyasının və bundan irali gələrək dünya enerji və sahə bazarlarında bas verən kəskin dəlgalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makro-iqtisadi sabitliyi, ölkədə möşgulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" AR Prezidentinin Sərəncamına əsasən, sahibkarlara dəyər biləcək itkiyatın minimuma endirilməsi, o cümlədən sahibkarlıq dövlət dəstəyinin göstəriləməsi üçün təklimflər paketi təqdim edildi.

Mövcud vəziyyətin Cəmiyyətin fəaliyyətində durğunuşa səbəb olduğu müşahidə olunmaqla bərabər nə qədər müddət davam edəcəyi və sonrakı təsirləri haqqında dəqiq proqnozların verilməsi qeyri-mümkündür. Bu səbəbdən hal-hazırda rəhbərlik sözügedən pandemiyamın maddi təsirlərini qiymətləndirmək iqtidarında deyil.

Nefit ixrac edən bir ölkə kimi və neftin dövlət bütçəsinin haemi, eləcə də dəyəri etibarı ilə əsas puya sahib olduğu üçün Azərbaycan iqtisadiyyatı neftin dayarından əhəmiyyətli dərəcədə asılıdır. Bu səbəbdən sözügedən sahənin qiymətlərində yaranan fərqlər iqtisadiyyat üzərində böyük təsirə malikdir və neftin dayarındaki kəskin dəyişikliklər valyuta dəyərdən düşməsi, iqtisadiyyat və sənaye sahələrinin inkişafında longimlər, həmçinin pul vəsaitlərinin dövriyyəsində yaranan qeyri-sabitlik kimi bu və ya digər makro-iqtisadi faktorların mövcudluğuna gəlirib çıxarır.

Beynəlxalq bazarda neftin qiymətinin aşağı enması neft ixrac edən ölkələrin iqtisadiyyatı üçün an böyük təhlükə hesab olunmaqdadır. 2020-ci ilin 9 mart tarixindən etibarən neftin qiymətində qəfil enmə müşahidə olunmağa başlamışdır və bu birbaşa neft istehsal edən ölkələrə, eləcə də Azərbaycana öz təsirini göstərir. Qeyd orunun hadisələr də öz növbəsində neft sahəsindəki galirlərin və delayısı ilə illik bütçə galirlərinin azalması, neft istehsalatının aşağı enması və bu sahədə aparılan amaliyyatların dayandırılmasına gətirib çıxara bilər. Neftin dayarındaki azalma uzun müddət davam edərsə, iqtisadiyyatın genişləndirilməsində uzunmüddətli geriləmələr, bank və daşınmaz əmlak kimi müttəfiq sahələrə mənfi təsirlərlə nəticələnəcəkdir.

Neft böhrəni neft və enerji sektorunun maliyyə və likvidlik məyqələrinə əhəmiyyətli dərəcədə təsirini göstərir, bu isə öz növbəsində həmin sahələrə kreditlərin ayrılmışındakı çətinliklərə, həmçinin mövcud borcların ödənilmə qabiliyyətinin aşağı enməsinə gətirib çıxara bilər. Müləssisələrin amaliyyat şəraitiinin zəifləməsi rəhbərliyin pul vəsaitlərinin hərəkəti ilə bağlı proqnozlarına, maliyyə və qeyri-maliyyə aktivlərinin dayarsızlaşması üzrə qiymətləndirmə proseslərinə mənfi təsirini göstərməsi də ehtimal olunur. Makro-iqtisadi əməllərin gözənlənən dəyişiklikləri səbəbindən rəhbərlik bu dəyişikliklərin Təşkilatın amaliyyatları üzərində təsirini dəqiq qiymətləndirmək və yarana biləcək nəticələrlə bağlı hər hansı bir ölçü götürmək iqtidarında deyil.

Uyğunluq haqqında bəyanat

Cəmiyyətin maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standardları (MHBS) əsasında hazırlanmışdır. Cəmiyyət öz məhasibat qeydlərini Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik əsasında həyata keçirir. Bu Cəmiyyətin maliyyə hesabatları həmin məhasibat qeydləri əsasında hazırlanmışdır və MHBS-a bütün əhəmiyyətli aspektlər həkimindən uyğunlaşdırılmış üçün düzəlişlər edilmişdir.

Təqdimatın əsasları

Cəmiyyətin maliyyə hesabatları Beynəlxalq Məhasibat Uçotu Standartları Şurası ("BMUSS") tərafından dərc edilmiş Maliyyə Hesabatlarının Beynəlxalq Standardları ("MHBS") və Azərbaycan Respublikasının siyortə fəaliyyəti üçün nəzərdə tutulmuş qanunvericilik əsasında hazırlanmışdır.

Qeyd olunan maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən asas uçot prinsipləri aşağıda göstərilir. Həmin prinsiplər, başqa cür göstərilmediyi hallarda təqdim edilən bütün dövrlərə müvafiq şəkildə tətbiq edilmişdir.

3.MÜHÜM MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ

Fasılısızlık prinsipi

Bu maliyyə hesabatları Cəmiyyətin yaxın gələcəkdə fəaliyyətini normal şərtlər altında davam etdirəcəyi ehtimalı nəzərə alınaraq hazırlanmışdır.

Rəhbərlik hesab edir ki, Cəmiyyətin yaxın gələcəkdə iagy olunmasına, habelə fəaliyyətinin dayandırılmasına və ya Azərbaycan Respublikasının Qanunları və normativ akrları əsasında kreditorlara qarşı müdafiə axtarışına istək və ya ehtiyaç olmadan fəaliyyətini davam etdirəcək. Buna görə, aktivlər və öhdəliklər adı fəaliyyətin gedişində Cəmiyyətin aktivləri reallaşdırmaq və öhdəlikləri yerinə yetirmək qabiliyyətinə malik olduğu fərziyyəsi ilə hesabatlarda əks etdirilmişdir. Bəzi fərdi maliyyə hesabatları standartları, Rəhbərlik tərəfindən Cəmiyyətin davamlılıq prinsipinə dair dayarlaşdırmanın aparılması üzrə konkret tələbləri nəzərə alınmali olan müəyyən məsələlərin və daimilik prinsipi ilə əlaqədar bir sira açıqlamaların hesabatlara daxil edilməsini əhatə edir.

Davamlılıq prinsipi texminlərin Rəhbərlik tərəfindən dayarlaşdırılması zamanı naməlum olan gələcək hadisələr və ya şərtlər üzrə müəyyən fərziyyələrin edilməsi vacibdir.

Təqdimatın digər əsasları

Bu maliyyə hesabatları Cəmiyyətin funksional vəlvutası olan Azərbaycan manatı ("AZN") ilə təqdim edilmişdir. Fərdi maliyyə hesabatları tarixi dəyər prinsiplərinə əsasən hazırlanmışdır.

Cəmiyyət mühəsibat sistemini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkil edir. Fərdi maliyyə hesabatlarını hazırlayarkən yerli mühəsibat prinsiplərinə uyğun tərtib edilmiş mühəsibat sistemindən istifadə edilmiş və hesabatlara MHBS-ya uyğunlaşdırılmaq məqsədilə düzəlişlər edilmişdir. Bu düzəlişlərə əməliyyatların iqtisadi mahiyyətini əks etdirmək üçün müəyyən təsnifləndirilmələr, həmcinin müəyyən aktiv və öhdəliklərin, eləcə də gəlir və xərclərin fərdi maliyyə hesabatlarındakı bəndlərə uyğunlaşdırılması məqsədilə edilən yenidən təsnifləndirilmələr aididir.

Əməliyyat vəlvutası

Cəmiyyətin maliyyə hesablarına daxil edilən maddələr Cəmiyyətin fəaliyyət göstərdiyi əsas iqtisadi mühitdəki vəlvutamı ("əməliyyat vəlvutası") istifadə etməklə ölçülür. Cəmiyyətin əməliyyat vəlvutası AZN-dır. Cəmiyyətin maliyyə hesablarının təqdim olunduğu vəlvutu AZN-dır. Azərbaycan Respublikası Mərkəzi Bankının qaydalarına uyğun olaraq bu maliyyə hesabatlarında yerli vəlvut təqdimat vəlvutası kimi istifadə olunur.

Əvəzlaşdırma

Maliyyə aktivləri və maliyyə öhdəlikləri yalnız uçotda tanınmış məbləğlərin əvəzlaşdırılması üçün qanuni hüquq mövcud olduqda və xalis məbləğ əsasında hesablaşmalar aparılması, yaxud da eyni vaxtda aktivlərin satılması və öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulduğda bir-birinə qarşı əvəzlaşdırır, xalis məbləği isə maliyyə vəziyyəti haqqında hesabatda bildirilir. Hər hansı mühəsibat uçotu standartı və ya şəhri ilə təlab olunmayana və ya icaza verilməyənədək və Cəmiyyətin mühəsibat uçotu qaydalarında konkret göstəriləmeyeən qədər galir və xərc mənfaat və ya zərər haqqında bir-birinə qarşı əvəzlaşdırır.

Maliyyə aktivləri

Maliyyə aktivləri aşağıdakı xüsusi kateqoriyalara ayrılır: "məntəqət və zərər hesabına ədalətli dəyərlərə tanınan" maliyyə aktivləri (MZHD), "ödəniş tarixinədək saşlanılan" investisiyalar, "verilmiş kreditlər və debitor bəndləri" və satılıq biliş maliyyə aktivləri (SMA). Təsnifləndirme maliyyə aktivinin növündən və saxlama məqsədindən asılıdır və ilkin tamınma zamanı təyin edilir.

3.MÜHÜM MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ (davamı)

MZHƏDT maliyyə aktivləri

Ticarət məqsədləri ilə saxlanılan maliyyə aktivləri "mənfaat və zərər hesabına ədalətli dəyərlə tanınan maliyyə aktivləri" kateqoriyasına aid edilirlər. Yaxın gələcəkdə satılması nəzərdə tutulduğda, əldə edilən maliyyə aktivləri satış məqsədləri ilə saxlanılan aktivlər kateqoriyasında təsnifləşdirilir. Tərəmə maliyyə alətləri və effektiv hədəfinq alətləri istisna olmaqla, satış məqsədləri ilə saxlanılan aktivlər kateqoriyasında təsnifləşdirilir. Satış məqsədləri ilə saxlanılan aktivlər üzərə yaranan mənfaat və zərərlər müvafiq olaraq mənfaat və zərər hesablarında tanınır.

Maliyyə alətləri

Cəmiyyət müqaviləyə əsasən maliyyə aləti üzrə əhdəlik duşyan tərəfə qeyrildiyi zaman maliyyə aktivini və ya əhdəliyini maliyyə vəziyyəti haqqında ilkin maliyyə hesabatında tanınır. Maliyyə aktivlərinin və əhdəliklərinin adı yolla alınması və satılması zamanı hesablaşma tarixinə əməliyyat tanınır. Maliyyə aktivləri və əhdəlikləri ilkin olaraq ədalətli dəyərlə ölçülür. Ilkin tanınma zamanı maliyyə aktivləri və əhdəliklərinin satın alınması və ya yerləşdiriləməsi ilə bağlı bütün birbaşa əməliyyat xərəfləri (mənfaat və zərər hesabına tanınan maliyyə aktiv və əhdəlikləri istisna olmaqla) müvafiq olaraq maliyyə aktivinin ədalətli dayarından azaldılır və ya maliyyə əhdəliyinin ədalətli dayarına əlavə edilir. Mənfaat və zərər hesabına tanınan maliyyə aktiv və əhdəliklərinin satın alınması və ya yerləşdiriləməsi ilə bağlı birbaşa əməliyyat xərəfləri dərhəd mənfaat və zərər hesablarında tanınır.

Satılık bilən maliyyə aktivləri

Satılık bilən maliyyə aktivləri, avvalcədən bu kateqoriyaya aid olunması nəzərdə tutulan və ya bundan əvvəlki kateqoriyalardan heç birinə aid edilmiş bilməyən qeyri-tərəmə aktivlərdir. Ilkin tanınmadan sonra satılık bilən maliyyə aktivləri ədalətli dəyər əsasında ölçülür və yaranan mənfaat və zərərlər digər məcmu galirlər hesablarında qeydə alınır. Investisiyanın tanınmasına xitam verildikdə və ya onun dəyərində ehtimal edilən azalmalar baş verdikdə əvvəllər məcmu galirlər hesablarında qeydə alınan mənfaat və galirlər müvafiq olaraq mənfaat və zərər hesablarında tanınır.

Maliyyə aktivlərinin yenidən təsnifləşdirilməsi

Əgər ticarət məqsədi ilə saxlanılan qeyri-tərəmə maliyyə aktivinin yaxın gələcəkdə satılması məqsədi aktuallığını itirirsə, bu zaman belə maliyyə alətləri mənfaat və zərər hesabına ədalətli dəyərlə tanınan maliyyə aktivləri kateqoriyasından çıxarılaq aşağıdakı kateqoriyalardan birinə yenidən daxil olunur:

Əvvəlcədən satılık bilən investisiyalar kateqoriyasına aid edilmiş maliyyə aləti verilmiş kreditlər və debitor borcular kateqoriyasının təyinatına uyğun gəldikdə və Cəmiyyət bu aləti yaxın gələcəkdə və ya müddəti bitəndək saxlamaq niyyəti və imkanı yarandıqda, Cəmiyyət onu verilmiş kreditlər və debitor borcular kateqoriyasına yenidən daxil edə bilər.

Maliyyə aktivlərinin dayarsızlaşması

Hər bir hesabat tarixinə Cəmiyyət maliyyə aktivinin və ya maliyyə aktivlərinin dayarsızlaşması halının baş verməsinin obyektiv sübutunun olub-olmamasını dəyərləndirir. Əgər maliyyə aktivinin və ya maliyyə aktivlərinin dayarsızlaşması ehtimal edilirsə və yalnız ilkin tanınma tarixindən sonra baş vermiş bir və ya bir neçə hadisə nəticəsində dayarsızlaşmanın obyektiv sübutu yaranmışdırsa (baş vermiş "zərər hadisəsi") və zərər hadisəsi (və ya hadisələri) bu maliyyə alətləri və ya maliyyə alətləri Cəmiyyət üzərə taxmin edilən gələcək pul vəsaitlərinin axınına təsir göstərirse və bu təsirin etibarlı şəkildə taxmin edilməsi mümkündürse, bu zaman belə maliyyə aktivləri və ya maliyyə aktivləri Cəmiyyət dayarsızlaşmış sayılır.

Dayarsızlaşmanın sübutu kimi borc götürən və ya borc götürənlər Cəmiyyətin əhamiyyətli maliyyə çətinlikləri ilə üzloşması, faiz və əsas borcuların ödənilməməsi və ya ödənilməsində gecikmələrin yaranması, müştərilərin iflas etməsi və ya digər yenidən təşkilati strukturun dəyişdirilməsi və bu zaman taxmin edilən

3. MÜHÜM MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ (dəvamı)

gələcək pul vəsaitlərinin azalmasına dair konkret məlumatın olması ehtimalının yaranması, məsələn borcun ödənilməsində şəraitin və iqtisadi şərtlərin dəyişməsi halları götürürlə bilar.

Maliyyə aktivlərinin uçotunun xitamı

Cəmiyyət maliyyə aktivləri müqaviləsi üzrə pul vəsaitlərinin alınması hüququnun başa çatması və ya maliyyə aktivləri, eləcə də sahiblik hüquq ilə bağlı bütün əhəmiyyətli risk və mükafatların digər tərəfə ötürülməsi halında maliyyə aktivimin tanınmasına xitam verir. Cəmiyyət sahiblik hüquq ilə bağlı bütün əhəmiyyətli risk və üstünlükləri digər tərəfə ötürdükdə belə transfer edilmiş aktiv üzərində nəzarəti saxlayırsa, bu zaman saxlanılmış maraqlar hesabatlarda aktiv kimi tanınır və müvafiq şəraitdə Cəmiyyətin ödənilməsi ehtimal edilən məbləğləri da müvafiq olaraq əhdəlik kimi tanınır.

Öğər Cəmiyyət transfer edilən maliyyə aktivinin sahiblik hüquq ilə bağlı bütün əhəmiyyətli risk və mükafatları özündə saxlayırsa, bu zaman aktivin tanınması davam edir və əlavə olaraq girov qeymlərə götürülmüş vəsaitlər də bore məbləği kimi maliyyə vəziyyəti hesabatında tanınır.

Maliyyə aktivləri hesabatlardan tam şəkildə çıxarıldıqda, aktivin qalıq dəyəri ilə onun transferində alınan və ya alınması nəzərdə tutulan məbləğlərin cəmi arasındaki fərq məcmu galirlər hesabatlarında xitam anımdək tanınmış və kapital hesablarında uçotu apartan mənfəət və zərər məbləğləri dərhal mənfəət və zərər hesablarında tanınır.

Maliyyə aktivləri hesabatlardan qismən çıxarıldıqda (məsələn, Cəmiyyətin transfer edilmiş aktivin bir hissəsini geri almaq seçimi olduqda və ya bu aktiv üzrə sahiblik hüquq ilə bağlı bütün əhəmiyyətli risk və mükafatların digər tərəfə ötürülürək yalnız cüzi bir hissənin saxlanması və bunun nəticəsində nəzarətin Cəmiyyətdə qalması halları), Cəmiyyət aktivin qalıq dəyərini cari iştirak ilə bağlı tanınması davam edən qism və transfer edilən hissələrin nisbi ədalətli dəyərində görə təyin edilmiş və maliyyə vəziyyəti hesabatında tanınmayan qisimdan ibarət iki hissəye ayırrı. Aktivin tanınmasına xitam verilmiş qismına aid edilən qalıq dəyəri ilə onun transferində alınan məbləğlərin cəmi arasındaki fərq məcmu galirlər hesabında xitam anımdək tanınmış mənfəət və zərər məbləğləri dərhal mənfəət və zərər hesablarında tanınır. Məcmu galirlər hesabında tanınmış mənfəət və zərər məbləğlərini aktivin tanınmasına xitam verilən qismi ilə tanınması davam edən qismi arasında bölörkən bu qismların ədalətli dəyərlərinin nisbatları əsas götürülür.

Debitör borçları

Debitör borçları effektiv faiz dərəcəsi istifadə edilməklə amortizasiya olunmuş dəyər ilə təqdim edilir. Debitör borçlarının dəyərsizləşməsi üzrə ehtiyat, Cəmiyyətin debitörlardan alınacaq vəsaitlərinin ilkin razılışmaya uyğun olaraq ödənilməli olan bütün məbləğləri toplaya bilməyacayı barədə obyektiv sübut olduqda müəyyən edilir. Ehtiyatın məbləği aktivin qalıq dəyəri ilə taxmin edilən gələcək pul vəsaiti axınlarının cari effektiv faiz dərəcəsi ilə diskontlaşdırılmış dəyər arasında fərqdir. Ehtiyatın məbləği məcmu galirlər hesabatında tanınır.

Kreditlərin və avansların silinməsi

Kreditlərin və avanslar yüksələrək mümkün olmadıqda kreditlər üzrə ehtimal olunan dəyərsizləşmə zərəri üçün ehtiyatla qarşı hesabdan silinir. Rəhbərlik Cəmiyyəts ədənilməli olan borçların yüksələrək mümkün olmasından sonra kreditlər və avanslar hesabdan silinir. Övvəllər hesabdan silinmiş məbləğlərin sonradan hərpa edilməsi ödənişlərin qaytarılması dövründə mənfəət və ya zərər haqqında hesabatda maliyyə aktivlərinin dəyərsizləşməsi məbləğinə qarşı avəzləşdirilir.

Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nağd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nağd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdrafiləri və ödənilmə müraciəti üç aydan artıq olmayan digər yüksəkliyvidli

3.MÜHÜM MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ (dəvamı)

investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaranan öhdəliklər maddəsi üzrə əks etdirilir.

Kreditlər və bərələr

Kreditlər və bərələr ilkin olaraq səvdəloşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə təmnr. Sonrakı dövrlərdə kreditlər və bərələr amortizasiya olunan dəyər ilə əks etdirilir; İstənilən alınmış vəsaitlər və ödənilmiş möbləğlər arasındaki fərq kredit və bərələrin verilmə müddəti ərzində manfaət və zararlar haqqında hesabatda əks etdirilir. (Effektiv faiz dərəcəsi metodu istifadə edilməkde)

Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqrazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müayyən olunur. Bu məbləğ konvertasiyada təqy olunma müddətinə və istiqrazların ödəmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyin dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiyaya opson kimi mənfaət vergisi effekt çıxılmaqla kapitala əlavə edilir.

Kreditlər və bərələr, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərib edilmə müddətindən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtisiz hüquq olması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

Maliyyə alətlərinin tanınmasının dayandırılması

Cəmiyyət yalnız aktivdən pul daxil olmaları üzrə oyun məlqavılı həquqlarının vaxtı bittikdə yaxud maliyyə aktivini və aktiv üzrə mülkiyyət həquqları ilə bağlı bütün əhəmiyyətli risk və mütəxəssisləri digər tərəfə ötürüldükdə maliyyə aktivinin tanınmasını dayandırır. Cəmiyyət aktiv üzrə mülkiyyət həquqları ilə bağlı bütün əhəmiyyətli risk və mütəxəssisləri digər tərəfə köçürməsə və ya özündə saxlamasa və köçürülmüş aktiv üzərində nəzarətini davam etdirərsə, o, aktivdə saxlanmış payını və bununla əlaqədar ödəyəcəyi məbləğlər ilə əlaqədar girov'u təmin edilmiş bərc vəsaitlərini də uçota tanır.

Maliyyə aktivinin tanınması təmamilə dayandırıldığı halda, maliyyə aktivinin balans dəyəri ilə nəzəri olaraq alınmış və alınacaq möbləğlər və digər məcməti galirdə tanınmış və kapitalda toplanan yığılmış galitər və zərərlər arasındaki fərq mənfaət və zərərdə tanınır.

Maliyyə aktivinin tanınmasının təmamilə dayandırılması halından başqa digər hallarda (məs. Cəmiyyət ötürülmüş aktivlərin bir hissəsini almaq həququnu saxlayırsa), Cəmiyyət maliyyə aktivinin əvvəl müayyən edilmiş balans dəyərini maliyyə çətinliyi-dəvam etdiyi müddətdə tanımaga dəvam etdiyi hissə ilə aktivlərin ötürülməsi tarixində həmin hissələrin nisbi ədalətli dəyərləri əsasında artıq tanınmayan hissə arasında bölündürür. Artıq tanınmayan hissəyə aid edilmiş balans dəyəri ilə artıq tanınmayan hissə üzrə alınmış ödəniş möbləği və ona aid edilmiş, digər mənfaət haqqında hesabatda tanınmış har hansı yığılmış galit və ya zərər arasında fərq mənfaət və ya zərər üçündə tanınır. Digər mənfaət haqqında hesabatda tanınmış yığılmış galit və ya zərər tanınması dəvam edən hissə ilə belə hissələrin ədalətli dəyəri əsasında tanınması artıq dayandırılmış hissə arasında bölündürülür.

Maliyyə öhdəlikləri

Maliyyə öhdəlikləri "MZHÖDT maliyyə öhdəlikləri" və "digər maliyyə öhdəlikləri" olmaqla iki hissəyə ayrıılır.

MZHÖDT maliyyə öhdəlikləri

Maliyyə öhdəlikləri ticarət məqsədləri ilə saxlanıldıqda və ya xüsusi olaraq MZHÖDT şəklində nəzərdə tutulduğunda MZHÖDT maliyyə öhdəlikləri kateqoriyasına aid edilirlər.

MZHÖDT maliyyə öhdəlikləri ədalətli dəyərlər təqdim edilir və yenidən ölçülmə zamanı yaranan mənfaət və zərər möbləğləri müvafiq olaraq mənfaət və zərər hesablarında tanınır. Mənfaət və zərər hesabında

3.MÜHÜM MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ (dəvamı)

Tanınan xalis mənfaat və ya zərərə maliyyə öhdəliyi üzrə ödənilən bütün faizlər daxildir və bu məbləğ məcmü gəlirlər hesabında "digər gəlirlər/zərərlər" bəndində öz əksini tapır.

Digər maliyyə öhdəlikləri

Digər maliyyə öhdəlikləri ilkin olaraq bütün əməliyyat xərcləri çıxıldıqdan sonra ədalətli dəyər ilə ölçülür. Digər maliyyə öhdəlikləri növbəti dövrlərdə effektiv faiz dərəcəsi metodundan istifadə olunmaqla amortizasiya edilmiş maya dəyərində ölçülür və faiz xərcləri effektiv galir kriteriyasına əsaslanaraq tanınır. Effektiv faiz dərəcəsi metodu maliyyə öhdəliyinin amortizasiya olunmuş maya dəyərinin hesablanması və faiz xərci məbləğinin müvafiq dövrlər üzrə paylaşdırılmasını nəzərdə tutur. Bu metod maliyyə öhdəliyinin nəzərdə tutulan istifadə müddəti üzrə təxmin edilən galisəkdə ödəniləcək vəsaitləri və ya müvafiq olduqda, daha qısa müddət üzrə maliyyə öhdəliyinin qalıq dəyərini dəqiq diskontlaşdırın dərəcədir.

Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması

Maliyyə öhdəliyinin tanınması yalnız Cəmiyyət ödəniş ödədiyini yerinə yetirdikdə, belə ödəniş lağıv olunduqda yaxud müddəti başa çatdıqda dayandırır. Mövcud maliyyə öhdəliyi tam başqa şartlırla eyni kreditorun təqdim etdiyi digər öhdəliklə əvəzlenərsə, belə əvəzlenmə və ya düzəliş ilkin öhdəliyin tanınmasının dayandırılması və yeni öhdəliyin tanınması kimi qəbul edilir. Tanınması dayandırılmış maliyyə öhdəliyinin balans dəyəri ilə öhdəliklər üzrə ödənilmiş və ödəniləcək məbləğ arasındakı fərq mənfaat və zərər üçündə təmir.

Maliyyə aktiv və öhdəliklərin əvəzlaşdırılması

Maliyyə aktivləri və öhdəlikləri yalnız Cəmiyyətin aktiv və öhdəliklərin əvəzlaşdırılması üçün müəyyən edilmiş hüquqı olduqda və ya elcə də Cəmiyyətin müqaviləs üzrə əvəzlaşdırmanın aparılmaq və ya eyni zamanda aktivin realizasiya edərək öhdəliyi ödəmək niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər. Maliyyə aktivlərinin müvəqqəti olaraq qarşı tərəfə transfer edilməsi zamanı bu maliyyə aktivləri qarşı tərəfin öhdəliyi ilə əvəzlaşdırılmır.

Maliyyə öhdəliklərinin tanınmasına xitam verilməsi

Cəmiyyət maliyyə öhdəliklərinə yalnız Cəmiyyətin öhdəliklərinin silinməsi, lağıv edilməsi və ya müddətinin başa çatması hallarında xitam verir. Tanınmasına xitam verilmiş maliyyə öhdəliyinin qalıq dəyəri ilə ödənilmiş və ya ödəniləcək məbləğlərin cəmi arasındakı fərq dərhal mənfaat və zərər hesablarında təmir.

Derivativ (tərəmə) maliyyə alətləri

Cəmiyyət valyuta mübadiləsi ilə bağlı riskləri tənzimləmək məqsədilə xarici valyuta üzrə müxtalif derivative forvard müqavilələri kimi tərəmə maliyyə alətlərinə daxil olur.

Derivative derivative müqaviləsinin bağlılığı tarixdə ilkin olaraq uçotda ədalətli dəyərlə tanınır və daha sonra isə hər hesabat dövrünün sonunda onların ədalətli dəyəri ilə yenidən qiymətləndirilir. Onların dövrünün sonuna olan ədalətli dəyərinə qarşı təkrar ölçülür. Nəticədə yaranmış galir və ya zərər derivative heçinə alıcı kimi təyin olunduqda və qüvvədə olduqda dərhal mənfaat və ya zərər hesabatında təmir. Bu halda onların mənfaat və ya zərər hesabatında təmirəsi vaxtı heçinə əlaqələrinin xüsusiyyətlərindən asılı olur.

Derivativeların ədalətli dəyəri maqbul olduqda onlar aktivlər kimi, mənfi olduqda isə öhdəliklər kimi qeydə alınır. Cəmiyyət bəzi derivativeyi tanımış aktivlərin və ya öhdəliklərin ədalətli dəyərinin heçinə kimi və ya cəmiyyətin öhdəlikləri (ədalətli dəyər heçinə), yüksək əhəmiyyətli proqnoz əməliyyatlarının heçinə və ya cəmiyyət öhdəliklərinin xarici valyuta riskinin heçinə (pul vəsaitləri heçinə) və ya xarici əməliyyatlara xalis investisiyaların heçinə kimi müsəyyən edir.

3.MÜHÜM MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ (dövamı)

Gəlirin tanınması

Gəlir satılmış mal, iş və xidmətlərin ədalətli dəyəri ilə (əlavə dayar vergisi çıxılmaqla) tanınır. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

- Xidmətlərin və malların təqdim edilməsindən gəlirlər

Xidmətlərin və malların təqdim edilməsindən gəlirlər o hesabat dövrüne aid edilir ki, bu xidmətlər və mallar təqdim edilmişdir və xidmət göstərilmiş üzrə konkret sövdəleşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdəleşmənin tələblərinin başa çatdırılması dərəcəsi faktiki göstərilmiş xidmətlərin və malların həcmının sövdəleşmə üzrə göstəriləcək xidmətlərin və mallarının ümumi həcmindəki payı kimi qiymətləndirilir.

- Faiz gəlirləri

Faiz gəlirləri effektiv faiz dərəcəsi metodu istifadə edilməklə zaman tənasübüyü əsasında tanınır. Debitor bərcənun dəyərinin aşağı düşməsi hallarında Cəmiyyət balans dəyərini avəzi ödəniş bilən dəyərə qədər aşağı salır. Dəyərin bu qaydada aşağı salınması, maliyyə alıcılarının effektiv faiz dərəcasından istifadə edilməklə, ilkin tanınma tarixinə pul vəsaitləri axımının gölöçək dökkənləşdirilmiş hesablamaları yolu ilə müəyyən edilir. Dəyəri aşağı salmış faiz gəlirləri konkret şəraitdə asılı olaraq, pul vəsaitlərinin daxil olması və ya xərclərin ödənilməsi qaydasında tanınır.

- Dividend gəlirləri

Dividend gəlirləri o zaman tanınır ki təsisçilərin mənfəət əldə etmək hüququ müəyyən olmuşdur.

Icarə

Icaranın şərtlərinə əsasən mülkiyyət hüququ üzrə bütün risk və mütəkafatlar icarəçi ətərəfliyə zaman bəzə icarə maliyyə icarəsi kimi təsnifləşdirilir. Bütün digər icarələr əməliyyat icarəsi kimi təsnifləşdirilir.

Cəmiyyət- icarəyə götürən taraf kimi

Əməliyyat lizingi ilə bağlı ödənişlər, lizing obyekti olan aktiv üzrə iqtisadi mənfəətin tanınması üçün bəzə mənfəətin daxil olduğu müddəti daha uyğun əks etdirən digər bir metodun istifadə edildiyi hallar istisna olmaqla, lizing müddəti ərzində düzənlikli metod əsasında xərc kimi tanınır.

Əməliyyat icarəsi sövdəleşməsinin bağlanması üçün icarə stimulları əldə olunduqda bəzə stimullar əhdəlik kimi tanınır. Stimullar üzrə ümumi mənfəət, lizing obyekti olan aktiv üzrə iqtisadi mənfəətin tanınması üçün bəzə mənfəətin daxil olduğu müddəti daha uyğun əks etdirən digər bir metodun istifadə edildiyi hallar istisna olmaqla, düz xətt üsulu əsasında icarə haqqı xərclərinin azalması kimi tanınır.

Əmlak, avadanlıq

Ösas vəsaitlər, yıgilmiş amortizasiyanı və tələb olunduqda dəyərsizləşmə üzrə ehtiyati çıxmamaqla, ilkin dəyərdə qeydə alınır. Satışdan yaranan gəlir və zarar, gəlinin məbləği ilə balans dəyəri arasındaki fərq kimi müəyyən edilir və mənfəət və zərərdə əks etdirilir.

Torpaq iləçin amortizasiya hesablanır. Avadanlıqlar ilkin dəyər yıgilmiş köhnəlmə və amortizasiya və hər hansı tanınmış dəyərsizləşmə zərərinin çıxılması ilə əks etdirilir. Natamam tükililərin və istifadəyə verilməyən obyektlərin amortizasiyası istifadəyə hazır olduğu tarixdən hesablanır. Köhnəlmə əmlak, tükili və avadanlığın qalıq dəyərinə hesablanır və aşağıdakı faiz dərəcələri üzrə aktivin dəyərinin 5 faizinə qədər azalan qalıq metodu ilə amortizasiyası olur:

3.MÜHÜM MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ (dəvamı)

Kateqoriya	Köhnəlmə üzrə dərəcələr
Binalar, tikililər və qurğular üzrə	7%
Məşinlər, Avadanlıq, hesablaşma texnikası üzrə	20%
Digər əsas vasitələr üzrə	20%
Yüksək texnologiyalar məhsulu olan hesablaşma texnikası üzrə	25%
Nəqliyyat vasitələri üzrə	25%

Aktivin artıq köhnəldiyi və istismar müddəti başa çatlığı halda, satış üzrə taxmin edilən xərclər çıxılmaqla, Cəmiyyətin həmin aktivin satışı nticəsində əldə edəcəyi taxmin edilən məbləğ aktivin qalıq dəyəridir. Aktivlərin qalıq dəyərləri və faydalı xidmət müddətləri lazımlı olduqda hesabat dövrünün sonunda nəzərdən keçirilir və daşıqlaşdırılır.

Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin faydalı ömrü

Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin faydalı ömrünün qiymətləndirilməsi, oxşar aktivlərlə təcrübəyə əsaslanaraq Rəhbərlik tərəfindən aparılır. Aktivin faydalı ömrünü müəyyənləşdirərək, Rəhbərlik onun ehtimal edilən istifadə müddətini, taxmin edilən texniki köhnəlməsini, fiziki aşınma və köhnəlməsini və aktivin fəaliyyət göstərdiyi fiziki mühiti nəzərə alır.

Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlər yüksək amortizasiyanı və dəyərsizləşmə zərərini çıxmamaqla, maya dəyəri ilə qeydə alınır. Qeyri-maddi aktivlərə Program terminatı daxildir.

Qeyri-maddi aktivlərin istifadə müddəti məhdud və ya qeyri-müəyyən hesab edilir. Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlərə iqtisadi müddəti ərzində amortizasiyaya hesablanır, dəyərsizləşmə əlaməti mövcud olanda isə dəyərsizləşmə baxımından qiymətləndirilir. Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlər üzrə amortizasiya dövrü və amortizasiya metodu an azı hər bir hesabat dövrünün sonunda yenidən nəzərdən keçirilir. Gölənlənən istifadə müddəti və ya aktiv üzrə daxil olacaq gələcək iqtisadi şəmarənin gözlənilən istifadə modelində dəyişikliklər müvafiq olaraq amortizasiya dövrünü və ya metodunu dəyişdirməklə uçot taxminlərində dəyişikliklər kimi qeydə alınır. Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri inancı gəlir haqqında hesabatda qeyri-maddi aktivlərin funksiyasına uyğun olaraq xərc kateqoriyasında tanınır. Qeyri-müəyyən istifadə müddəti olan qeyri-maddi aktivlərə amortizasiyaya hesablanmır, lakin fərdi qaydada və ya pul vasitələrini yaradın biznes vahidləri səvliyyəsində hər il dəyərsizləşmə baxımından yoxlanılır. Qeyri-müəyyən istifadə müddətinin hələ də münasib olmasına mülayyan etmək üçün qeyri-müəyyən istifadə müddəti hər il yenidən nəzərdən keçirilir. Artıq münasib deyilsə, istifadə müddəti perspektiv qaydada qeyri-müəyyən müddədən məhdud müddətə dəyişdirilir.

- Qeyri-maddi aktivlər düz xətti amortizasiya metoduna uyğun olaraq aşağıdakı dərəcələrlə amortizasiya olunur:
- Qeyri -maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə dərəcələrlə amortizasiya olunur

Qeyri-maddi aktivlərin tanınmasının dayandırılması

Qeyri-maddi aktivlər satılıraq hesabdan silindikdə yaxud onların sonrakı istismarı və ya satılması gələcəkdə iqtisadi manfaəti gətirmədikdə, belə aktivlərin tanınması dayandırılır. Qeyri-maddi aktivlərin tanınmasının dayandırılmasından yaranan gəlir və ya zarar, belə aktivlərin balans dəyəri ilə satışdan əldə olunan xalis gəlir məbləği arasındakı fərq kimi ölçülür və aktivin tanınması dayandırıldığı zaman manfaət və ya zarar haqqında hesabatda tamınır.

3.MÜHÜM MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ (dəvamı)

Maddi və qeyri-maddi aktivlərin dayarsızlaşması

Cəmiyyət maddi və qeyri-maddi aktivlərin dayarsızlaşmaya məruz qalaraq qiymətlərin düşüb-düşmədiyini müəyyənəlaşdırmaq üçün hər hesabat dövrünün sonunda belə aktivlərin balans dəyərini təhlil edir. Dayarsızlaşmanın baş verdiyi dəlalat edən hər hansı hal mövcud olarsa, dayarsızlaşma üzrə zərərin (əgər varsa) həcmini müəyyən etmək üçün aktivin bərpə dəyəri hesablanır. Aktivin fərdi hallarda bərpə dəyərinin hesablanması mümkün olmazsa, Cəmiyyət belə aktivin aid olduğu galir gətirən aktivlər Cəmiyyətin bərpə dəyərini müəyyən edir. Aktivin yerləşdirilməsinə müvafiq və ardıcılığı gözlənilən asaslar müəyyən edildiyi hallarda, korporativ aktivlər, həmcinin fərdi galir gətirən aktivlər unda yerləşdirilə bilər yaxud, başqa cür, müvafiq qaydada və ardıcılığı gözlənilməklə yerləşdirmə asasları müəyyən edilmiş ən kiçik galir gətirən aktivlər unda yer alır.

Qeyri-müəyyən istifadə müddəti olan və istifadə üçün hazır olmayan qeyri-maddi aktivlər ən azı ilə bir dəfə və ya dayarsızlaşma əlaməti olduqda dayarsızlaşma üzrə yoxlamadan keçinilidir.

Bərpə dəyəri adətəli dəyərdən sıxış və istifadə dəyərlərini çıxıldıqdan sonra alınan daha yüksək məbləğdir. İstismar dəyərini qiymətləndirirək təxmin edilən galəcək dövrlərin pul axınları pulun vaxt üzrə dəyərinin və galəcək pul axınları ilə bağlı təxminlərə düzəliş edilmiş aktiv üçün səciyyəvi olan risklərin hazırlı bazar qiymətləndirilməsini özündə əks etdirən vergiya qədərki diskont dərəcəsindən istifadə etməklə cari dəyərinə qədər diskontlaşdırır.

Aktivin (yaxud galir gətirən aktivlər unun) bərpə dəyərinin onun balans dəyərindən az olduğu hesablanarsa, belə aktivin (yaxud galir gətirən aktivlər unun) balans dəyəri bərpə dəyərinə kimi azaldılır. Dayarsızlaşma üzrə zərər sonradan avəzəşdirilərsə, aktivin (yaxud galir gətirən aktivlər unun) balans dəyəri hesablanmasına düzəliş verilmiş bərpə dəyərinə qədər artırılır, bu şartla ki, artırılmış belə balans dəyəri aktivin (yaxud galir gətirən aktivlər unun) dayarsızlaşma zərərinin tanımadığı keçmiş illərdə müəyyən edilmiş balans dəyərindən artıq olmasın. Dayarsızlaşma üzrə zərərin bərpası dərhal mənfaət və ya zərər hesabında tanınır.

Cəmiyyət vergi hesabatlarının qanunvericiliyə uyğun olduğunu inansa da, vergi organları tərəfindən yoxlama zamanı mübahisələndirilə biləcək məsələlər olduqda vergi öhdəliyi olaraq tanınır və nticədə Cəmiyyət bu məsələ ilə bağlı risklərini azaldır.

Cəmiyyət keçmiş tacrübəsinə və qanunvericiliyin şəhəfə asaslanaraq vergi öhdəliyi hesablamalarının düzgün olmasına inanır. Bu dəyərləndirmə farziyyələrə əsaslandığından galəcək dövrlərdə düzəliş edilməsi zərurəti yarana bilər. Bu cür zərurət yarandıqda mənfaət vergisi xərci məsələnin aşkar olunduğu dövrədə uyğunlaşdırılır.

Əməliyyat vergiləri

Azərbaycan Respublikasında Cəmiyyətin fəaliyyəti ilə əlaqədar olaraq hesablanan bir sıra digər vergilər tətbiq edilir. Belə vergilər əməliyyat xərclərinin tərkib hissəsi kimi mənfaət və ya zərər haqqında hesabata daxil edilir.

Cari vergi

Ödənişməli olan cari vergi ilə üzrə cəlb olunan mənfaət əsasında tutulur. Vergiya cəlb olunan mənfaət digər illərdə vergiya cəlb olunmuş yaxud galirdən çıxılan və heç vaxt vergiya cəlb olunmayan yaxud galirdən çıxılmayan galir və xərc maddələri ilə əlaqədar mənfaət və zərər haqqında hesabatda əksini tapmış mənfaətdən fəqlənir. Cəmiyyətin cari vergi ilə bağlı öhdəliyi hesabat dövrünün sonuna qanuni qüvvəyə minmiş və ya hesabat dövrünün sonuna tam həcmində qüvvəyə minmiş vergi dərəcələrindən istifadə etməklə hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsində qeyd edilən "Investisiya təşviqi" sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfaətin 50%-na faizi vəzifəsindən güləş məbləği tətbiq edilir.

3.MÜHÜM MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ (dəvamı)

İşçi heyati üzrə ödənişlər

Əmək haqları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə ödənişlər, məzuniyyət və xəstəlik vəraqətləri üzrə illik ödənişlər, mükafatlar və müvafiq galır vergisi Cəmiyyətin işçiləri tərəfindən müvafiq xidmətlərin göstərildiyi ildə hesablanır.

İşçilərin mükafatları

Əmək haqları, Dövlət Sosial Müdafiə fonduna ödənilən vəsaitlər, illik ödənilən məzuniyyət haqları və xəstəlik müaviniatları, mükafatlar və qeyri-monetary mukafatlar Cəmiyyətin işçilərinin bu vəsaitləri almaq üçün işlədikləri dövr üzrə hesablanır.

Ehtiyatlar

Cəmiyyət keçmiş hadisələr nəticəsində cari hüquqi və ya əsaslanmış öhdəliyə malik olduqda, öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərə yaradan ehtiyatların azalma ehtimalı olduqda və öhdəlik məbləği etibarlı şəkildə qiymətləndirildikdə uçotu alınır.

Ehtiyat kimi təminan məbləğ hesabat dövrünün sonunda müvafiq risklər və qeyri-müayyanlıklar da nəzərə alınmaqla cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan məbləğin təxminini göstəricisidir. Ehtiyatı hesablayarkən cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan pul vəsaitlərinin təxminindən istifadə edilirsa, ehtiyatın qalıq dəyəri bu pul vəsaitlərinin cari dövərə olan diskontlaşdırılmış dəyərinin cəmiənə borabördür (pulun vaxt dəyarının əhəmiyyət kəsb etdiyi hallarda).

Ehtiyatın qarşılanması üçün tələb edilən iqtisadi faydalara tam və ya qismən üçinə saxsların hesabına geri qaytarılması gözlənilirsə, debitor borc aktiv kimi yalnız o haldə tanınır ki, üçüncü tərafın kompensasiya ödəməsi ehtimalı var və bu məbləğ etibarlı şəkildə təxmin edilə bilər.

Mal və material ehtiyatları

Mal və material ehtiyatları maya dəyəri və ya xalis satış dəyərindən aşağı oları ilə ifadə edilir. Mal və material ehtiyatlarının qiyməti ehtiyatların ilkin qiymətləndirilmə və satılma ardıcıllığı usulu ilə (EQSA) təyin edilir və birbaşa olaraq satınalma, hasilat, naqliyyat və emal xərcələrini əhatə edir. Mal və material ehtiyatlarının qalıq dəyəri, dəyərinin az olmasından asılı olaraq ya bu mal və material ehtiyatlarının maya dəyərinə əsasən, ya da xalis amortizasiya dəyərinə əsasən qiymətləndirilir. Xalis realizasiya dəyəri ehtiyatların dəyərindən aşağı olduğu təqdirdə, qalıq dəyər xalis satış qiymətinə qədər salınır və artıq məbləğ dərhəd məcmu gəlirlər hesabatına daxil edilir.

Avans ödənişləri

Avans ödənişləri dəyərsizləşmə zərərləri üzrə ehtiyatların çıxılması ilə tanınır. Avans ödənişi ilə əlaqədar olan malların və ya xidmətlərin əldə edilməsi bir ildən sonra gözlənilirsə və ya avans ödənişi ilkin tanınmadan sonra uzunmüddətli aktiv kimi tanınacaq aktivə aiddirse, avans ödənişi uzunmüddətli kimi təsnifatlaşdırılır.

Cəmiyyətin aktiv üzərində nəzarət əldə etdiyi və bu aktivlə əlaqədar göləcəkdə iqtisadi mənfəətin axını ehtimal edildiyi hallarda aktivin əldə edilməsi üçün edilən avans ödənişləri aktivin qalıq dəyərinə örtültür. Digər avans ödənişləri mallar və ya xidmətlər alındıqdan sonra mənfəət və zərər hesablarında əks etdirilir. Avans ödənişlərinə aid olan aktivlərin, malların və ya xidmətlərin alınmaması üzrə müayyan göstəricilər yarandıqda avans ödənişinin qalıq dəyəri müvafiq olaraq silinir və dəyərsizləşmə zərəri mənfəət və zərər hesablarında tanınır.

3.MÜHÜM MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ (dəvamı)

Ödalətli dəyərin ölçüləməsi

Ödalətli dəyər ölçüləmə tarixinə əməliyyatın hayata keçirilməsində müraciəti olan, yaxşı məlumatlandırılmış və bir-birindən asılı olmayan alıcı və satıcı arasında aktivin mübadilə edilə biləcəyi məbləğ və ya nəzərdə tutulmuş əhdəlikdir. Məqsədə uyğun olduqda, Cəmiyyat, həmin alıcı üzrə faal bazara çıxarılmayan qiymətləri istifadə edərək alatın ədalətli dəyərini ölçür. Təyin edilmiş qiymətlər müntəzəm və tam olduqda, həmçinin bazar şəraitində baş verən bazar əməliyyatlarını faktiki və müntəzəm olaraq əks etdirdikdə bazar faal hesab olunur. Maliyyə alıcı üzrə bazar faal olmadığı təqdirdə Cəmiyyət qiymətləndirmə üsulundan istifadə etməklə ədalətli dəyəri yaradır. Seçilmiş qiymətləndirmə üsulu bazarın istehsal amillorından maksimum istifadə edir, Cəmiyyətin fəaliyyəti ilə bağlı xüsusi olan ehtimallara mümkün qədər az əsaslanır, bazar iştirakçlarının qiymət təyin edərkən nəzərə alındıqları bütün amilləri birləşdirir və maliyyə alatının qiymətləndirilməsi üçün qəbul edilmiş iqtisadi metodologiyaya uyğun davranışır.

Şərti aktiv əhdəliklər

Şərti əhdəliklər maliyyə vəziyyəti haqqında tanınır, lakin, hesablaşma üzrə vəsaitlərin azalması ehtimalı olduqda, belə əhdəliklər açıqlanmalıdır. Şərti aktivlər maliyyə vəziyyəti haqqında hesabatda tanınır, lakin, onlarla bağlı iqtisadi mənfaatın alıcı olunacağı ehtimal edildikdə açıqlanmalıdır.

Xarici valyutalar

Cəmiyyətin maliyyə hesabatları hazırlanarkən, onun əməliyyat valyutasından başqa digər valyuta (xarici valyutalar) ilə aparılan əməliyyatlar belə əməliyyatların aparıldığı tarixdə üstünlük təşkil edən mübadilə məzənnələri ilə qeydə alınır. Hər hesabat dövrünün sonunda, xarici valyuta ilə ifadə olunmuş pul vəsaitlərinin valyuta məvqeyi ədalətli dəyərin müəyyən olunduğu tarixdə üstünlük təşkil edən məzənnə ilə tekrar qiymətləndirilir. Xarici valyutada ədalətli dəyər ilə uçota alınmış qeyri-pul vəsaitlərinin valyuta məvqeyi ədalətli dəyərin müəyyən oləşdirdiyi tarixdə üstünlük təşkil edən məzənnə tekrar qiymətləndirilir. Monetar maddələr üzrə valyuta fərqləri aşağıdakı hallar istisna olmaqla mənfaat və ya zərər hesabatında baş verdiyi dövrdə tanınır:

- Gələcəkdə istifadə üçün nəzərdə tutulmuş başa çatdırılmış aktivlərlə əlaqəli xarici valyuta ilə ifadə olunmuş borclar üzrə məzənnə fərqləri, xarici valyuta ilə ifadə olunmuş borclar üzrə faiz sərclərinə düzəliş kimi hesab olunduqda aktivlərin dəyərinə daxil edilir.
- Müəyyən xarici valyuta risklərinin qarşısını almaq üçün aparılan əməliyyatlar üzrə valyuta fərqləri (aşağıdakı heçininqin üçü qaydalarına baxın) və hesablaşmanın olmadığı və olacağı güman edilməyən xarici əməliyyatlarda xalis investisiya formalasdırı, hansı ki, ilk avval digər galirlərdə göstərilir və daha sonra sahmdar kapitalından pul vəsaitlərinin mənfaat və zərər hesabına təsnif edilir.
- Maliyyə hesabatlarının təqdimi məqsədilə ilə Cəmiyyətin xarici əməliyyatlarının aktiv və əhdəlikləri hər hesabat müddətinin sonunda qüvvədə olan mübadilə məzənnələri əsasında AZN-ə çevrilir, istisna hallarda valyuta mübadilə məzənnələri həmin müddət ərzində əhəmiyyətli dərəcədə tərəddüb etdiyi halda səvdəşmələrin tarixində qüvvədə olan valyuta mübadilə məzənnələri istifadə olunur. Hər hansı valyuta mübadilə fərqləri meydana gəldiyi halda digər məcmu galirlər haqqında hesabatda tanınır və kapitalda toplanır.
- Maliyyə hesabatlarının hazırlanmasında Cəmiyyətin ilin sonunda tətbiq etdiyi valyuta mübadiləsi məzənnələr aşağıdakı kimi olmuşdur:

3.MÜHÜM MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ (dovamı)

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
1 ABS dolları 1 AZN	1.7000	1.7000
1 Avro 1 AZN	1.9265	2.0890

Cəmiyyət növbəti ildə aktivlərin və öhdəliklərin hesabat olunan məbləğlərinə təsir edəcək qiymətləndirmələr aparır və fərziyyələr irəli sürürlər. Qiymətləndirmələr və mühakimələr davamlı qaydada aparılır, rəhbərliyin təcrübəsinə və digər amillərə, habelə şəraitə uyğun hesab olunan gələcək hadisələrlə bağlı gözləntilərə əsaslanır. Rəhbərlik mühasibat uçotu qaydalarının tətbiqi prosesində qiymətləndirmə tələb olunan mühakimələrdən əlavə bəzi qərarlar və növbəti ildə aktiv və öhdəliklərin balans dəyərində mühüm düzəlişlərə səbəb ola biləcək qiymətləndirmələr aşağıdakılardan ibarətdir:

Kreditlərin və debitor boretarının dəyərsizləşməsi

Cəmiyyət dəyərsizləşməni müəyyən etmək məqsədilə kreditləri və debitor boretarını mütləkədə olaraq nəzərdən keçirir. Cəmiyyətin kreditləri və debitor boretarları portfelində baş vermiş dəyərsizləşmə üzrə zərərin tanınması üçün kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatlar yaradılır.

Cəmiyyətin kredit və debitor boretarının dəyərsizləşməsi üzrə ehtiyatlara dair mühasibat taxminlərini qeyri-müəyyən hesab edir, ona görə ki, onlar gələcək defolt dərəcələri barədə fərziyələrin, eləcə də dəyərsizləşmiş kreditlər və debitor boretarları ilə bağlı potensial itkiyin qiymətləndirilməsinin yaxın keçmişdəki faaliyyət nəticələrinə əsaslanması səbəbindən vaxtaşırı olaraq dəyişikliklərə çox məruz qalır və Cəmiyyətin hesablaşdırılmış zərər ilə faktiki zərər arasında hər hansı əhəmiyyətli fərq müqabilində ondan gələcək dövrlərdə maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərə biləcək ehtiyatların qeyd edilməsi tələb oluna bilər.

Borcalanlar maliyyə çətinlikləri üzləşdikdə və belə borcalanara dair tarixi məlumat mənbələri az sayıda olduqda, Cəmiyyət hər hansı dəyərsizləşmə üzrə zərərin məbləğini hesablamaq üçün rəhbərliyin mülahizələrindən istifadə edir.

Eynilə, Cəmiyyət keçmiş faaliyyət nəticələri, keçmiş müştəri davranışları, daxilində borcalonun ödəniş etmə vəziyyətindəki mönfi dəyişikləri göstərən müşahidə oluna bilən məlumatları, eləcə də daxilində aktiv üzrə öhdəliyin yerinə yetirilməməsi halları ilə əlaqəli olan ölkə və yerli iqtisadi şəraitlərə əsaslanmaqla gələcək pul axınlarındakı dəyişiklikləri hesablayır. Rəhbərlik kredit riski ilə səciyyələnən aktivlər halında avvalın baş vermiş zərər üzrə keçmiş təcrübəyə və kreditlər unda olduğu kimi dəyərsizləşməyə dəlalat edən obyektiv səbətlərə əsaslanan ehtimallardan istifadə edir. Cəmiyyət tarixi məlumatlarda əksini tapmamış hazırlı vəziyyətlərin qeyd edilməsi məqsədilə kreditlər u üzrə müşahidə oluna bilən məlumatlara düzəliş etmək üçün rəhbərliyin mühakimələrdən istifadə edir.

Maliyyə hesabatlarında maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat müddəasının daxil edilməsi mövcud iqtisadi və siyasi şəraitlərə əsasən müəyyən olunmuşdur. Cəmiyyət Azərbaycan Respublikasında belə şəraitlərdə hənsi dəyişikliklərin baş verəcəyini və belə dəyişikliklərin gələcək dövrlərdə maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatlara necə təsir göstərcəyini qabaqcədan söyləmək iqtidarında deyil.

Əlaqəli təraflarla əməliyyatlar və qəhiqlər

Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün təraflar o zaman əlaqəli hesab olunur ki, təraflardan biri digarına nəzarət edə bilsin, onunla eyni qrupun nəzarəti altında olsun və ya maliyyə-təsərrütat faaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edilərkən ona təsir göstərə bilsin. Əlaqəli təraflar arasındaki münasibətləri nəzərə alarkən hamının münasibətlərin hüquqi formasına deyil iqtisadi məzmununa diqqət yetirilir.

4. YENİ VƏ DÜZƏLİŞ EDİLMİŞ MALİYYƏ HESABATLARININ BEYNƏLKALQ STANDARTLARININ (MHBS) TƏTBİQİ

Maliyyə hesabatlarında hesabat olunan məbləğlərə təsir edən MHBS-lər düzəlişlər. Cari ildə hazırlı maliyyə hesabatlarında göstərilən məbləğlərə təsir edən aşağıdakı yeni və düzəliş edilmiş Standartlar və Şəhərlər qəbul edilmişdir.

- MHBS 10, MHBS 12 və MUBS 27-ya düzəlişlər- İnvestisiya müəssələri
- MUBS 32-ya düzəlişlər-Maliyyə Aktivlərinin və Maliyyə Əhdəliklərinin avazlaşdırılması
- MUBS 36-ya düzəlişlər- Qeyri-maliyyə aktivləri üçün barpa dəyəri ilə bağlı açıqlamalar
- MUBS 39-a düzəlişlər- Tərəmə maliyyə alətlərinin ötürülməsi və heçinç uçotunun dəvam etdirilməsi
- MHBSKŞ 21- icbari ədənişlər

Bu düzəlişlər və şəhərlər Cəmiyyətin maliyyə hesabatlarına heç bir təsir göstərməmişdir. Buraxılmış, lakin hələ qüvvəyə minməmiş yeni və düzəliş edilməmiş MHBS-lər Cəmiyyət buraxılmış, lakin hələ qüvvəyə minməmiş aşağıdakı yeni və düzəliş edilmiş MHBS-ləri tətbiq etməmişdir:

- MUBS 19-a düzəlişlər- Müəyyən olunmuş müaviniat planları: İşçilər tərəfindən ödənilər
- 2010-2012-ci illəri əhatə edən dövr üzrə MHBS-lər illik düzəlişlər
- 2011-2013-cü illəri əhatə edən dövr üzrə MHBS-lər illik düzəlişlər
- 2012-2014-cü illəri əhatə edən dövr üzrə illik düzəlişlər
- MHBS 14 Tariflərin tənzimlənməsi üzrə toxiro salınmış hesablar
- MUBS 16 və MUBS 38-ə düzəlişlər- Məqbul Kəhənəlçə və Amortizasiya Metodlarının Aydınlaşdırılması
- MHBS 11-a düzəlişlər-Birgə Əməliyyatlarda İştirak Paylarının Alışının uğotu
- MHBS 10 və MUBS 28-ə düzəlişlər- Investor ilə Asılı müəssə və ya Birgə Müəssisə arasındakı Aktivlərin Satışı və ya Ötürülməsi
- MHBS 15 Müştərilərlə Müqavilə üzrə Galirlər
- MHBS 9 Maliyyə Alətləri

MHBS 9 Maliyyə Alətləri, 2009-cu ilin noyabr ayında buraxılmış MHBS 9 maliyyə aktivlərinin təsnifatı və qiymətləndirilməsi üçün yeni tələbləri təqdim edir. Maliyyə Əhdəliklərinin təsnifatı və ölçüləsi, habelə tanınmasının dayandırılması ilə bağlı yeni tələblərin daxil edilməsi məqsədi 2010-cu ilin oktyabrında ümumi hecinquçotu ilə bağlı yeni tələblərin daxil edilməsi üçün 2013-cü ilin noyabrında MHBS 9-a düzəliş olunmuşdur. 2014-cü ilin iyul ayında BMUSS əsasən maliyyə aktivləri üçün dəyərsizləşmə tələblərini, habelə təsnifləşdirmə və ölçüləmə tələbləri ilə bağlı məbləğdə düzəlişləri tətbiq edən MHBS 9-un yekun versiyası hazırlanmışdır. MHBS 9-un məqsədi Maliyyə Alətləri Tanıma və Ölçülmə adlı 39-u avazu etməkdən ibarətdir.

Tanınma və ölçümə

MHBS 9 üzrə asas tələblər aşağıdakılardan ibarətdir:

- Maliyyə aktivlərinin təsnifləşdirilməsi və ölçüləsi. Maliyyə aktivləri onların saxlandığıları biznes modelinə və müqavilə üzrə pul daxilolmalarının yığılması məqsədini daşıyan biznes modeli çərçivəsində saxlanılan və müqavilə üzrə pul daxilolmaları yalnız əsas borc məbləği, eleca da ədəniləməmiş əsas borc məbləği üzrə faizlərin ödənilməsindən ibarət borc alətləri adətan ilkin tanınmadan sonra amortizasiya edilmiş dəyərlərə ölçülür. MHBS 9-un 2014-cü il versiyası müqavilə üzrə

Pul vəsaitlərinin toplanması və maliyyə aktivlərinin satılmışından, eleca da ilkin tanınmadan sonra digər məcmu galirlər hesabatında ədalətli dəyərlərə təminan belə maliyyə aktivləri üzrə müəyyən olunmuş tarixlərdə qalıq borcular üzrə əsas borc və faiz məbləğlərinin toplanmasından ibarət olan biznes modeli çərçivəsində borc alətləri üçün "digər məcmu galirlər üzrə ədalətli dəyər" kateqoriyasını təqdim edir. Bütün digər borc və kapital investisiyaları ədalətli dəyərlərə ölçülür. Bundan başqa, Maliyyə alətləri haqqında MHBS 9-a əsasən müəssisələr yalnız dividend üzrə galiri manfaat və ya zarar hesablarında tammaq şartla kapital investisiyاسının (ticarət üçün saxlanılmayan) ədalətli dəyərində sonrakı

4. YENİ VƏ DÜZƏLİŞ EDİLMİŞ MALİYYƏ HESABATLARININ BEYNƏLXALQ STANDARTLARININ (MHBS) TƏTBİQİ (davamı)

- dəyişikliklərin digər məcmu galirlər haqqında hesabatda təqdim edilməsi ilə bağlı yekun seçim edə bilərlər.

Maliyyə öhdəliklərinin təsnifləşdirilməsi və ölçüləməsi. Maliyyə öhdəlikləri MUBS 39-dan olduğu kimi eyni tərzədə təsnifləşdirilir, lakin müəssisənin öz kredit riskinin ölçüləməsinə tətbiq olunan tələblər üzrə fərqlər mövcuddur. MHBS 9 maliyyə öhdəliyinin kredit riskindəki dəyişikliklərə şamil olunan belə öhdəliyin ədalətlə dayarında dəyişiklik məbləğinin (öhdəliklərin kredit riskində dəyişikliklərin təsirinin digər məcmu galirlər haqqında hesabatda təminması manfaat və ya zərər üzrə uçut uyğunluğunu əmələ getirmiyənədək) digər məcmu galirlərdə tanınmasını tələb edir.

- Maliyyə öhdəliyinin kredit riskini şamil olunan ədalətlə dayarda dəyişikliklər daha sonra manfaat və ya zərər üzrə yenidən təsnifləşdirilir.
- Dəyərsizləşmə MHBS 9-ün 2014-cü il versiyası maliyyə aktivlərinin dəyərsizləşməsi ilə bağlı MUBS 39-dakı "çökülmüş kredit zərərləri modell" nət əksinə olaraq "gözənlənən kredit zərərləri modeli" ni təqdim edir. Gözənlənən kredit zərərləri modeli kredit riskindəki dəyişiklikləri əks etdirmək üçün müəssisə torafından belə kredit zərərlərinin və onlarla bağlı dəyişikliklərin ilkin tanınma dövründən başlayaraq hər hesabat tarixində uçota alınmasını tələb edir. Digər sözlərlə desək, kredit hadisəsinin kredit zərəri tanınmamışdan əvvəl baş verəsi artıq vacib deyil.
- Hecinq üçəti. Maliyyə və qeyri-maliyyə risklərinin hecinq zamanı müəssisələr torafından riskin idarə edilməsi fəaliyyətlərinin yerinə yetirilmə üsullarını açıqlayan yeni hecinq üçəti modeli təklif edir. MHBS 9-a əsasən hecinq üçətinə uyğun olan əməlliyyatların növləri, xüsusi hecinq alətlərinə aid olan alətlərin növlərinin artırılması və hecinq üçətonun tətbiq olunduğu qeyri-maliyyə alətlərinin risk komponentlərinin növləri ilə bağlı daha geniş imkanlar verilir. Bundan əlavə, effektivlik testi əyrənilmiş və "iqtisadi müraciətlər"in əsasları ilə əvəzənləndirilmişdir. Həmçinin, keçmiş dövrlərə şamil olunmaqla qiymətləndirmə artıq tələb edilmir. Müəssisədə riskin idarə edilməsi fəaliyyətlərinə dair güclü açıqlama tələbləri tətbiq olunmuşdur.
- Tanınmanın dayandırılması. Maliyyə aktivlərinin və öhdəliklərinin tanınmasının dayandırılması üçün tələblər MUBS 39-dan köçürülmüşdür.

Yeni və ya yenidən işlənmiş standartları və onlara dair şəhərlərin tətbiqi

Cari ilde Şirkət İdarə Heyati torafından 1 yanvar 2020-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövr üçün qılıvvaya minən BMHS Standartlarına və Şəhərlərinə aşağıdakı düzəlişləri tətbiq etmişdir. Onların qəbul edilməsi açıqlamalara və bu maliyyə hesabatlarında göstərilən məbləğlərə heç bir əhəmiyyətli təsir göstərməmişdir.

- BMHN 9, BMST 39 və BMHN 7-də dəyişikliklər - Faiz dərəcəsi standartı İslahatı - 2019-cu ilin sentyabr ayında BMUŞŞ Faiz nisbətinin İslahatı ilə çıxış etmişdir (BMHN 9, BMST 39 və BMHN 7-də dəyişikliklər). Bu düzəlişlər davamlı faiz dərəcəsi İslahatları nəticəsində cari faiz dərəcələrinə təsir edən hedcinq edilmiş maddələr və ya hedcinq alətləri dəyişdirilməmişdən əvvəl qeyri-müəyyənlik dövrü ərzində təsir edilmiş hedcinqlər üçün hedcinq üçətonun davam etməsinə imkan vermek məqsədilə xüsusi hedcinq üçəti tələblərini dəyişdirir. Düzəlişlər faiz dərəcəsi risklərinə hedcinq mühasibatlılığını tətbiq etmədiyi üçün Şirkətlərə əlaqəli deyil.
- Covid-19 ilə əlaqəli icarə güzəştləri adlı BMHN 16-ya düzəliş - Dəyişiklik, BMHN 16-ya praktiki məqsədə uyğunluq tətbiq etmək əsasında COVID-19-un birbaşa nəticəsi olaraq yaranmış icarə güzəştlərinin üçətində icarəçinin praktiki azadetmə ilə təmin edir. Praktiki məqsədə uyğunluq icarəçiyə COVID-19 ilə əlaqəli icarə güzəştinin icarə dəyişikliyi olub olmadığını qiymətləndirməmək seçimi verir. Bu seçimi həyata keçirən icarəçi dəyişikliyin icarada dəyişiklik olmadığı kimi BMHN 16-nı tətbiq etməkla COVID-19 ilə əlaqəli icarə güzəştindən yaranan hər hansı dəyişikliyi nəzərə almmalıdır.

Praktiki məqsədə uyğunluq yalnız COVID-19-un birbaşa nəticəsi olaraq meydana gələn icarə güzəştlərinə və yalnız aşağıdakı şəhərlərin hamisi yerinə yetirildikdə tətbiq edilir:

4. YENİ VƏ DÜZƏLİŞ EDİLMİŞ MƏLİYYƏ HESABATLARININ BEYNƏLXALQ STANDARTLARININ (MHBS) TƏTBİQİ (davamı)

- (a) İcarə ədənişlərindəki dəyişiklik icarə müqaviləsi ilə dəyişiklikdən dördən əvvəl qüvvədə olan icarə haqqı ilə cini və ya ondan az olan icarə haqqının yenilənməsinə gətirib çıxarıır;
- (b) İcarə ədənişlərində hər hansı azalma, yalnız əvvəlcə 30 iyun 2021-ci il tarixində və ya bu tarixə qədər olan ədənişlər təşir edir (30 iyun 2021-ci il tarixində və ya daha əvvəl azaldılmış icarə ədənişləri və 30 iyun 2021-ci il tarixini keçən artmış icarə ədənişləri ilə nəticələmirsə, icarə güzəsti bu şərti qarşılıyır) və
- (c) İcarənin digər şərtlərində əsaslı dəyişiklik yoxdur.

Cari maliyyə ilində şirkət məqsədə uyğun olmadığı üçün BMHN 16-ya (BMUSS tərəfindən 2020-ci ilin may ayında buraxılmış) dəyişiklik tətbiq etməyib.

- BMHN Standartlarında Konseptual əsaslarla İstinaflara Dəyişikliklər - Dəyişikliklər yeni əsaslarla istinad etmək üçün təsir olunan Standartlara müvafiq dəyişiklikləri əhatə edir. Lakin, bu dəyişikliklərin hamısı əsaslarla istinadlar və sitatlarla əlaqədar olaraq bu açıqlamaları yenilənmiş Konseptual Əsasla İstinaf edəcək şəkildə yeniləmir. Bəzi bayanatlar yalnız Əsasların həsi versiyasına istinad etdiklərini göstərmək (2001-ci ildə BMUSS tərəfindən qəbul edilmiş BMUSK Əsasları, 2010-cu il BMUSS Əsasları və ya yenilənmiş 2018-ci il Əsasları) və yu ya da Standartdakı təriflərin yenilənmiş Konseptual Əsaslarda hazırlanmış yeni təriflərlə yenilənmədiyini göstərmək üçün yenilənmişdir. Dəyişdirilən Standartlar BMHN 2, BMHN 3, BMHN 6, BMHN 14, UMS 1, UMS 8, UMS 34, UMS 37, UMS 38, MHŞBK 12, MHŞBK 19, MHŞBK 20, MHŞBK 22 və SIC-32 -dır.
- BMHN 3 - İşin tərifi bəndinə dəyişiklik - Dəyişikliklər aydınlaşdırır ki, müəssisələrin ümumiyyətlə nəticələrə olmasına baxmayaraq, integrasiya edilmiş faaliyyətlər və aktivlər toplusu üçün bir iş kimi qiymətləndirilməsi üçün nəticələr tətəb olunmur. Bir işi qəbul etmək üçün əldə edilmiş faaliyyət və aktivlər toplusuna on azı nəticələr yaratmaq qabiliyyətinə əhəmiyyətli dərəcədə kömək edən giriş məlumatları və maddi proses daxil olmalıdır.

Dəyişikliklər bozur iştirakçılarının hər hansı çatışmayan ilkin məlumatları və ya prosesi əvəz edə biləcəyinə və nəticələr çıxarmağa davam edə biləcəyinə dair qiymətləndirməni läğt edir. Dəyişikliklər həmçinin əhəmiyyətli prosesin əldə edilib-edilməməsini müəyyənləşdirməyə kömək edən əlavə rəhbərliyi də təqdim edir.

Dəyişikliklər əldə edilmiş faaliyyət və aktivlər toplusunun bir müəssisə olub olmamasının sadələşdirilmiş qiymətləndirməsinə imkan verən mütləq olmayan konsentrasiya testini təqdim edir. Mütləq olmayan konsentrasiya testinə əsasən, əldə edilmiş ümumi aktivlərin adətli dəyərinin hamısı müəyyən edilə bilən bir aktivdə və ya oxşar aktivlər unda cəmləndiyi təqdirdə, əldə edilmiş faaliyyət və aktivlər toplusu bir iş deyildir.

Dəyişikliklər əldə etmə tarixi 1 yanvar 2020-ci il tarixində və ya ondan sonra olan bütün iş birləşmələrinə və aktivlərin əldə edilməsinə perspektivli şəkildə tətbiq olunur.

- BMUS 1 və BMUS 8-də dəyişikliklər əhəmiyyətin tərifi - Dəyişikliklər BMUS 1-də materialın tərifini dəhu asan başa düşməyə kömək edir və BMHN Standartlarında əsas əhəmiyyət anlayışını dəyişdirmək məqsədi daşıdır. Əhəmiyyətli məlumatları qeyri-əhəmiyyətli məlumatlarla 'gizlətmək' anlayışı yeni tərifin bir hissəsi kimi daxil edilmişdir.
- İstifadəçiləri təsir edən əhəmiyyətliliyin həddi 'təsir göstərə bilər' "əsaslı şəkildə təsir edə biləcəyi gözlənilə bilər" kimi dəyişdirildi.
- BMUS 8-də əhəmiyyətin tərifi BMUS 1-də əhəmiyyətin tərifinə istinad ilə əvəz edilmişdir. Bundan əlavə, ardıcılılığı təmin etmək üçün BMUSS, "əhəmiyyət" tərifini ehtiva edən və ya "əhəmiyyət" termininə istinad edən digər Standartlara və Konseptual Əsaslara düzəliş etmişdir.

Dəre olunmuş, lakin hazırda qəbul olunmamış standartlar və şəhərlər

Cəmiyyətin erkən hala ki, qəbul etməməyə qərar verdiyi, gələcək hesabat dövrlərində qüvvəyə minacək BMUSS tərəfindən buraxılmış bir sıra standartlar, standartlara düzəlişlər və şəhərlər mövcuddur.

4. YENİ VƏ DÜZƏLİŞ EDİLMİŞ MALİYYƏ HESABATLARININ BEYNÖLXALQ STANDARTLARININ (MHBS) TƏTBİQİ (davamı)

BMHN 17	Sığorta mülqavilələri
BMHN 10 və BMUS 28 (döyişikliklər)	Bir sərmayəçi ilə onun ortağı və ya birgə müəssisəsi arasında aktivlərin satışı və ya kapital qoyuluşu Öhdəliklərin cari və uzunmüddətli kimi təsnifatı
BMHN 3 -ə döyişikliklər	Konseptual əsaslaşdırılmış istinad
BMUS 16 -ə döyişikliklər	Əsas vəsaitlər — İstifadədən avval əldə edilən galirlər
BMUS 37 -ə döyişikliklər	Çətin mülqavilələr — Müqavilənin yerinə yetirilməsinin dayarı
BMHN Standartlarının 2018-2020 dövrüne illik təkmilləşdirmələr	BMHN 1-ə dözdüşlər - Beynölxalq Maliyyə Hesabatı Standartları, BMHN 9 Maliyyə Alatları, BMHN 16 İcara və BMUS 41 Kond. Təsərrüfatı standartlarının ilk dəfə qəbul edilməsi

Rəhbərlik aşağıda qeyd olunanlar istisna olmaqla, yuxarıda sadalanan Standartların qəbul edilməsinin galəcək dövrlərdə şirkətin maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərəcəyini gözləmir:

BMUS 1-də döyişikliklər - Öhdəliklərin cari və ya uzunmüddətli kimi təsnifatı

BMUS 1-də edilən döyişikliklər her hansı aktiv, öhdəlik, galır və xərclərin və ya bu maddələr haqqında açıqlanan məlumatların möbədəti və ya vaxtına deyil, yalnız öhdəliklərin maliyyə vəziyyəti hesabatında cari və ya uzunmüddətli kimi təqdim edilməsinə təsir edir.

Döyişikliklər öhdəliklərin cari və ya uzunmüddətli kimi təsnif edilməsinin hesabat dövrünün sonunda mövcud olan hüquqlara əsaslandığını aydınlaşdırır, təsnifatın müəssisənin ödənişini təxira salma hüququndan istifadə edib etməyəcəyi ilə bağlı gözləniləndən təsirlenmədiyini göstərir, hesabat dövrünün sonunda mülqavilələrə əməl edildiyi təqdirdə hüquqların mövcud olduğunu izah edir və hesablaşmanın pul vəsaitləri, kapital alətləri, digər aktivlər və ya xidmətlərin qarşı təsəfa köçürülməsinə aid olduğunu aydınlaşdırmaq üçün ‘hesablaşma’ tərifini təqdim edir. Döyişikliklər 1 yanvar 2023-cü il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün retrospektiv olaraq tətbiq olunur, erkən tətbiqinə də icazə verilir.

BMUS 16-də döyişikliklər - Əsas vəsaitlər - İstifadədən avval əldə edilən galirlər

Döyişikliklər əsas vəsaitlərin dayarından həmin vəsaitlər istifadəyə verilməmişdən qəbul istehsal edilmiş əşyaların satışından əldə olunan galirlərin, yəni aktivin fəaliyyət göstərə bilən üçün lazımlı yero və şəraitə gətirildikdə əldə edilən galirlərin çıxılmasını qadağan edir. Nəticə etibarilə, müəssisə bu cür satış galirlərini və əlaqədar xərcləri mənfaat və zərər hesabında tamıyr. Müəssisə bu etibyatişlərin dəyərini BMUS 2 Etiyiatlar - a uyğun ölçür. Döyişikliklər həmçinin ‘aktivin düzgün işləyib işləmədiyini yoxlamaq’ mənasını da açıqlayır. Döyişikliklər 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir, erkən tətbiqinə icazə verilir.

5. ƏSAS VƏSAİTLƏR

	31 dekabr 2019-cu il	İl ərzində daxil olmuşdur	İl ərzində məzaric olmuşdur	Amortizasiya	31 dekabr 2020-ci il
Məşin, avadanlıq, hesablaşdırma texnikası	46 049,05	46 679,84	1 888,63	18 168,52	72 671,74
Nəqliyyat vəsaitləri	322 922,90	4 110,28	75 273,47	61 439,95	184 320,06
Digər əsas vəsaitlər	2 081 794,77	408 823,38	-	75 603,02	2 421 014,83
Cəmi	2 450 766,72	459 613,50	77 162,10	155 211,49	2 678 006,63

	31 dekabr 2020-ci il	İl ərzində daxil olmuşdur	İl ərzində məzaric olmuşdur	Amortizasiya	31 dekabr 2021-ci il
Məşin, avadanlıq, hesablaşdırma texnikası	72 671,74	16 343,28	(17 803,00)	71 212,02	
Nəqliyyat vəsaitləri	184 320,06	131 953,54	(79 068,40)	237 205,20	
Digər əsas vəsaitlər	2 421 014,83		(73 122,75)	2 547 892,08	
Cəmi	2 678 006,63	148 296,82	(97 877,10)	2 656 309,31	

6. QEYRI-MADDİ AKTİVLƏR

	31 dekabr 2019-cu il	İl ərzində daxil olmuşdur	İl ərzində məzaric olmuşdur	Amortizasiya	31 dekabr 2020-ci il
Lisenziya	11 302,57	-	-	(1 137,15)	10 165,42
Program təminatı	78 114,79	-	-	(7 804,58)	70 310,21
Cəmi	89 417,36	-	-	(9 935,26)	80 475,63

	31 dekabr 2020-ci il	İl ərzində daxil olmuşdur	İl ərzində məzaric olmuşdur	Amortizasiya	31 dekabr 2021-ci il
Lisenziya	10 165,42	210 000,00	(22 016,54)	198 148,88	
Program təminatı	70 310,21		(7 031,04)	63 279,17	
Cəmi	80 475,63	210 000,00	(29 047,58)	261 427,05	

7. QISAMÜDDƏTLİ AKTİVLƏR

DEBİTOR BORCLARI	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Birbaşa sigorta fırza	1 412 501,22	1 723 762,36
Təkrarsızlıqta əməliyyatdan üzrə	22 977,66	
Bildəcə üzrə	1 167 236,18	334 043,84
Iddia tələbləri üzrə	14 035,36	
İçinə heyəti üzrə	6 100,00	9 300,00
Sair debitorlar	488 093,72	117 681,68
Cəmi	3 110 944,14	2 184 787,88

8. QISAMÜDDÖTLİ AKTİVLƏR

PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ:	31 dekabr 2021-ci il	31 dekabr 2020-cu il
Kassa	2 291,89	15 315,68
Hesablaşma hesabı	2 816 592,05	6 314 621,81
Valyuta hesabı	7 378 740,74	8 807 089,38
Depozit hesabları	6 650 000,00	5 760 000,00
Sair pul vəsaitləri	429 315,48	429 315,48
Cəmi	<u>17 276 940,16</u>	<u>21 326 342,35</u>

9. QISAMÜDDÖTLİ AKTİVLƏR

SIĞORTA EHTİYATLARINDA TƏKRARSİĞORTACILARIN PAYI	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Hayat siğortası sahibi üzrə		
Qeyri-hayat siğortası sahibi üzrə	2 035 319,36	1 970 416,53
Cəmi	<u>2 035 319,36</u>	<u>1 970 416,53</u>

9. QISAMÜDDÖTLİ AKTİVLƏR

SAİR QISAMÜDDÖTLİ AKTİVLƏR	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Gələcək hesabat dövrlərinin xərcləri	-	-
Verilmiş avanslar	-	-
Təhtəl hesabları	-	2 327,30
Cəmi	-	<u>2 327,30</u>

11. UZUNMÜDDÖTLİ ÖHDƏLİKLƏR

SIĞORTA EHTİYATLARI:	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Hayat siğortası sahibi üzrə :		
Qeyri-hayat siğortası sahibi üzrə:	12 742 724,04	12 854 928,81
Cəmi	<u>12 742 724,04</u>	<u>12 854 928,81</u>

11. UZUNMÜDDÖTLİ ÖHDƏLİKLƏR

QARŞISIALINMA TƏDBİRLƏRİ FONDU	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Qarşısalınma tədbirləri fondu:	6 425,80	(212,74)
Cəmi	<u>6 425,80</u>	<u>(212,74)</u>

11. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR

KREDİTOR BORCLARI	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Öməyin ödənilməsi üzrə	-	-
Büdcə üzrə	-	-
Sosial siğorta və təminat üzrə	30 405,77	5 176,72
Digər məcburi ödənişlər üzrə	-	-
Asılı təşkilatlar üzrə	-	-
Sair kreditorlar	-	-
Cəmi	30 405,77	5 176,72

11. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR

TƏKRARSİĞORTA ƏMƏLİYYATLARI ÜZRƏ ÖHDƏLİKLƏR	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Təkrarsığortaçı üzrə	-	1 031 949,90
Təkrarsığortah üzrə	-	-
Cəmi	-	1 031 949,90

11. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR

TƏSİŞÇİ VƏ YA SƏHİMDARLARLA HESABLAŞMALAR	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Təsisçi və ya səhmdarlarla hesablaşmalar	449,24	449,24
Cəmi	449,24	449,24

11. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR

SAİR ÖHDƏLİKLƏR	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Sair öhdəliklər	112 125,83	76 071,43
Cəmi	112 125,83	76 071,43

12. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR

KREDİTOR BORCLARI	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Öməyin ödənilməsi üzrə	-	-
Büdcə üzrə	-	-
Sosial siğorta və təminat üzrə	-	-
Digər məcburi ödənişlər üzrə	-	-
Asılı təşkilatlar üzrə	-	-
Sair kreditorlar	164 605,89	178 782,26
Cəmi	164 605,89	178 782,26

13. OSAS ƏMƏLİYYAT GƏLİRİ

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Birbaşa şıgorta üzrə şıgorta haqları	19 072 054,16	17 054 060,31
Təkrarsıgorta üzrə təkrarsıgorta haqları	-	-
Şıgorta ödənişlərində təkrarsıgortaçılardan payı üzrə	715 332,68	317 833,47
Təkrarsıgortaya verilmiş müqavilələr üzrə	-	-
Komissyon muzdlar üzrə	173 951,51	139 698,87
Cəmi	<u>19 961 338,35</u>	<u>17 511 592,65</u>

14. OSAS ƏMƏLİYYAT XƏRCLƏRİ

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Şıgorta ödənişləri və şıgorta məbləğləri üzrə	11 739 982,69	8 475 960,60
Qaytarılan şıgorta haqları üzrə	1 099 297,77	392 350,25
Tənzimləmə xərcləri	4 415,43	377,45
Təkrarsıgortaya verilmiş şıgorta haqları üzrə	264 1037,94	2 084 434,74
Qarışışlıonna tədbirləri fonduna ayırmalar üzrə	6 436,79	-
Şıgorta fəaliyyəti üzrə sair xərclər	-	-
Cəmi	<u>15 491 170,62</u>	<u>10 953 123,04</u>

15. İŞLƏRİN APARILMASI XƏRCLƏRİ

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Əmək haqqı - cəmi	1 498 880,15	1 063 623,89
o cümlədən :	-	-
a) stat işçilərinə əmək haqqı - cəmi	1 498 880,15	1 063 623,89
o cümlədən :	-	-
- vəzifə maaşlarına üzrə	1 498 226,32	1 063 457,09
- mükafat	-	-
- sair ödənişlər (orta qazanc üzrə)	653,83	166,80
b) siyahidankənar tərkibli işçilərə əmək haqqı - cəmi	-	-
Şıgorta vasitəçilərinə komisyon muzdlar - cəmi	946 821,79	688 900,22
o cümlədən :	-	-
şıgorta agentlərinə	847 867,48	611 659,26
şıgorta brokerlərinə	989 54,31	77 240,96
Təkrarsıgortaldara hesablanmış komisyon muzdlar	-	-
Dövlət sosial müdafiə fonduna ayırmalar	366 207,53	238 802,05
Təsarrüfat xərcləri	10 928,82	7 133,75
Daftarkhana xərcləri	8 070,82	5 585,58
Ezamiyyə xərcləri - cəmi	490,00	130,00
o cümlədən :	-	-
ükə daxilində	490,00	130,00
ükə xaricində	-	-
Bank xidməti xərcləri	44 663,74	36 098,24
Məsləhat xidmətləri	89 161,55	36 708,80
Reklam işinin aparılmasına xərclər	90 310,61	93 195,58
Amortizasiya ayırmaları	205 575,37	168 156,93
Osas vasaitlərin tamiri üzrə xərclər	1 095,00	-
İçərlərin ixitsaxının artırılmasına çəkilməsi xərclər	5 269,60	817,00

Nümayəndəlik xərcləri	-	293,03
Sair xərclər - cəmi	323 527,67	395 742,95
o cümlədən	-	-
Poçt xidməti	26 202,12	27 388,58
Avtomobil xərcləri	58 392,45	50 924,02
İnformasiya xidməti	9 707,74	6 191,03
Kommunal xəzər	9 923,93	12 198,17
Məcburi siğorta ödəniş 0,4%	-	89 116,68
Siğorta blankları	6 111,44	9 871,56
semindən istirak xərcləri	-	-
Tibbi siğorta (ischilər)	17 356,50	31 276,65
Siğorta məlumatlarının avtomatlaşdırılması	92 701,10	36 568,14
Heyat siğortası (işçilər)	3 178,48	21 40,49
Əmlak siğortası	7 182,26	7 361,73
İcara xərcləri	127 793,6	114 000,00
Nidam müqaviləsi 0,0%	3 917,52	4 377,94
Tənderdə istirak	1 470	990,00
Texniki xidmət	12 484,52	3 305,96
Tərcümə	-	32,00
5% İSB	32 449,22	-
Agentlərlə bağlı işlərin aparılması xəzər	3 773,47	-
Məcburi siğorta ödəniş 0,4%	-	-
Cəmi	3 591 002,65	2 735 188,02

16. MƏNFAƏT VERGİSİ

Cəmiyyət ödeniləcək cari mənfaət vergisi, eləcə də aktiv və öhdəliklər üzrə vergi bazalarını onun fəaliyyət göstərdiyi əlkələrin Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən hesablayır və uçotda əks etdirir ki, buda MHBS-dan fəqli ola bilər.

Təşkilat bəzi xərclər vergiya celb olunmadığından və bəzi galitlər vergi məqsədləri üçün vergidən azad olunduğundan daim vergi xərcləri ilə üzəşir.

Təxira sahibmiş vergilər maliyyə hesabatları məqsədləri üçün uçota alınan aktiv və öhdəliklərin balans dəyəri ilə verginin hesablanması məqsədilə istifadə edilən məbləğlər arasında müvəqqəti fərqlər üzrə xalis vergi təsirini əks etdirir. 31 dekabr 2020-ci və 2021-ci il tarixlərinə olan müvəqqəti fərqlər əsasən galit və xərclərin tanınması üzrə müxtəlif metodlar, zaman müddətləri, eləcə də müəyyən aktivlər üzrə vergi-uçot əsaslı fərqlərdən yaranan müvəqqəti fərqlər ilə əlaqədardır.

Aşağıdakı məbləğlərin üzəşdirilməsində tətbiq edilən vergi dərəcəsi Azərbaycan Respublikasında vergi qanunvericiliyinə əsasən (müəyyən edildiyi kimi) hüquqi şəxslər tərəfindən vergiye celb olunan manfaət üzrə ödeniləcək 20%-lik mənfaət vergisi dərəcəsidir.

31 dekabr 2020-ci və 31 dekabr 2021-ci il tarixlərinə qüvvədə olan vergi dərəcəsinin üzəşdirilməsi aşağıdakı kimi olmuşdur:	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Manfaət vergisindən əvvəl manfaət:	1 266 344,01	3 516 463,53
Manfaət vergisi xəzər:	253 268,80	703 292,71
Hesabat dövründə xalis manfaət (zərər)	1 013 075,21	2 813 170,82

17. RİSKLƏR

Maliyyə riski amilları.

Faaliyyətin adı gedişində Cəmiyyət alınan və satılan malların döyişkən qiymətləri, digər xammalların qiymətləri, valyuta məzənnələri və faiz dərəcələri nticəsində yaranan bazar riskləri ilə üzəşir. Qiymətlərdəki döyişkiliklərdən asılı olaraq bazar qiymətlərinə bu cür döyişkiliklər Cəmiyyətin maliyyə vəziyyətinin döyləşməsinə sabob ola bilər. Cəmiyyətin ümumi risk idarəetmə programı maliyyə bazarlarının qeyri-müdəyyənliliklərini əhatə edir və Cəmiyyətin maliyyə faaliyyətinə potensial mənfi təsiri azaltmağı nəzərdə tutur. Maliyyə nticələrinə təsir edə bilən müxtalif risklərin səmərəli şəkildə idarə edilməsi üçün Cəmiyyətin əsas strategiyası güclü maliyyə mövqeyinin qorunub saxlanmasından ibarətdir. Maliyyə riskinin vacib komponentləri likvidlik riski, xariç valyuta riski, faiz dərəcəsi riski və kredit riskidir.

Likvidlik riski. Likvidlik riski aktiv və passivlərin ödəmə müddətlərinin uzlaşmadığı hallarda ortaya çıxır. Likvidliyin idarə edilməsinə Cəmiyyətin yanaşması həm adı, həm də qeyri-adi şəraitdə Cəmiyyətin nüfuzuna qəbul edilməyən zərər və ya risk zərəri vurmamaqla, öhdəliklərin müddəti başa çatdıqda onların likvidliyini daim təmin etməkdən ibarətdir. Rəhbərlik, 31 dekabr 2020-ci il tarixində Cəmiyyətin cari ödəmə strukturunun hər hansı bir əhəmiyyətli likvidlik riskinə məruz qalmadığını hesab edir.

Kapital risklərinin idarə olunması.

Kapital nizamnamə kapitalı və yiğilmiş mənfəət və ya zarardan ibarət olub, hazırkı konsolidə edilmiş maliyyə hesabatlarında kapitala aid edilir. Kapitalın idarə olunmasında Cəmiyyətin məqsədi sahiblərlər üçün gəlirlərin və digər maraqlı tərəflər üçün ödənişlərin təmin edilməsi və kapital xərəclərinin azaldılması məqsədi, optimallı kapital strukturunun saxlanılması üçün fasılısız fəaliyyət göstərmək əhəmiyyətini qoruyub saxlamaqdır. Qrubdan kapital ilə bağlı konkret normativ əmsallara riayət etmək tələb olunmur.

Kapital nizamnamə kapitalı və yiğilmiş mənfəət və ya zarardan ibarət olub, hazırkı maliyyə hesabatlarında kapitala aid edilir.

Cəmiyyətdən kapital ilə bağlı konkret normativ əmsallara riayət etmək tələb olunmur.

Kredit riski. Qarşı tərəf borcunu milyəyyən edilmiş ödəmə müddətində tam ödəyə bilmədiğdə, Cəmiyyət kredit riskinə məruz qalır. Adətən, maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin balans dəyəri Cəmiyyətin məruz qaldığı kredit riskinin maksimum miqdərini əks etdirir. Potensial kredit riskinin azaldılması üçün aktiv və öhdəliklərin əvəzəldirilənməsi imkani böyük əhəmiyyət kəsb etmir. Cəmiyyətin kredit riski üzrə konsentrasiyalara məruz qalan maliyyə alətləri əsasən hesablarda olan vasaitlər və debitor börcələrindən ibarətdir.

Bazar riski

Bazar riski bazardakı qiymət və məzənnələr soviyyəsində döyişkiliklärin yaxud onların mütarəddidliyinin Cəmiyyətin gəlir və ya kapitalına yaxud da onun biznes məqsədlərinin reallaşdırılması imkanlarına mənfi təsir göstərməsi riskidir.

Bazar riski faiz dərəcəsi riski kimi, valyuta riski, kredit spredləri, əmədə qiymətləri və qiymətli kağızların qiyməti aiddir. Cəmiyyətin ölçmə üsullarında və ya əzəzoşlu riskdə yaxud da qeyd olunan risklərin idarə edildiyi və ölçüldüyü tərzdə heç bir döyişkiliklər baş verməmişdir.

Cəmiyyət daxilindəki müəssələr həm sabit, həm də döyişkən ("üzən") faiz dərəcələri ilə borc vasaitlər calıb edildiyindən Cəmiyyət faiz riskləri ilə üzəşir. Risk Cəmiyyət tərəfindən sabit və üzən faiz dərəcələrinin müvafiq şəkildə vahdatlı yaradılmasına idarə olunur.

Müşahidə Şurası həmçinin Cəmiyyət məsəbət faiz marjasi ilə təmin edən onun faiz dərəcəsi mövqeyini uyğunlaşdırmaqla faiz riskini və bazar risklərini idarə edir. Nəzarət şöbəsi Cəmiyyətin cari maliyyə nticələrinin monitoringini həyata keçirir, Cəmiyyətin faiz dərəcələrindəki döyişkiliklärə həssaslığını və mənfiətinə təsirini qiymətləndirir.

Cəmiyyətin bəzi maliyyə öhdəlikləri ya dəyişkən faiz dərəcəsi daşıyır, ya da ki, kreditorun seçimi ilə faiz dərəcələrinin dəyişikliyi bilməsini nəzərdə tutan maddə daxil edilir. Cəmiyyət faiz dərəcəsi marjasını nəzərdə saxlayır və bu sababdan əhəmiyyətli faiz dərəcəsi riskinə və ya sonrakı pul vasaitlərinin hərəkatlı riskinə məruz qalmadığını hesab edir.

Faiz dərəcəsinə qarşı həssaslıq

Cəmiyyət bazar mühitindəki mənfi dəyişikliklərdən irəli gələ biləcək potensial itkiləri dövrü olaraq hesablamalı ədalətli dəyarın faiz dərəcəsi riskini idarə edir. Nəzarət şəbəsi Cəmiyyətin cari maliyyə nəticələrinin monitorinqini həyata keçirir. Cəmiyyətin ədalətli dəyarın faiz dərəcələrindəki dəyişikliklərə həssaslığını və onun gəlirliyinə təsirini hesablayır. Aşağıda göstərilən həssaslıq təhlili hesabat dövrünün sonunda ham derivativ, ham da qeyri-derivativ alətlər üzrə faiz riskinə məruz qalmış maliyyənin edilmişdir. Üzrə faiz dərəcəsi daşıyan öhdəliklər üzrə təhlil dövrün sonunda öhdəliyin ödənilməmiş məbləğinin bütün il üzrə ödənilmədiyini hesab etməklə həyata keçirilir. Cəmiyyət daxilində faiz dərəcəsi burada əsas idarə heyatının məlumat verildikdə 50 baza dərəcəsində artım və ya azalmaya istinad edilir ki, bu da rəhbərliyin faiz dərəcələrində mümkün dəyişikliklərin qiymətləndirilməsini əks etdirir.

Valyuta riski

Valyuta riski xarici valyuta mübadiləsi məzənnələrində dəyişikliklər baş vermasının səbəbindən maliyyə alətlərinin dəyeri qeyri-müəyyən olacaq ilə bağlı riskdir. Cəmiyyət üsünlük təşkil edən xarici valyuta mübadiləsi məzənnəsində dəyişikliyin baş verması nəticəsində onun maliyyə vəziyyəti və vasaitlər hərəkatının təsirə məruz qala biləcəyi hali ilə əzələşir.

Müşahidə Şurası təxmin edilən AZN məzənnəsinin dəyişməsi və digər makroiqtisadi göstəricilər əsasında açıq valyuta mövqeyinin idarəedilməsi yolu ilə valyuta riskinə nəzarət edir ki, bu da Cəmiyyətə valyutaların milli valyutaya qarşı mübadilə məzənnələrinin dəyişkənlilikdən irəli gələn əhəmiyyətli zərərin azaldılması üçün imkan yaradır.

Həssaslıq təhlili üzrə məhdudiyyətlər

Əstləndə, ehtimallar və digər amillər arasında qarşılıqlı əlaqə mövcuddur. O cümlədən qeyd etmək lazımdır ki, bu həssaslıqlar sabit deyil və in ixtiyar xırda təsirlər bu nəticələrdən interpolasiya və ya ekstrapoliasiya edilməlidir.

Həssaslıq təhlili Cəmiyyətin aktivlərinin və öhdəliklərinin fəal şəkildə idarə edildiyini nəzərə alır. Bundan əlavə, Cəmiyyətin maliyyə vəziyyəti bazar da dəyişikliklər baş verdiğən dəyişə bilər. Məsələ, Cəmiyyətin maliyyə riskinin idarə edilməsi strategiyası bazar da dəyişikliklərə qarşı həssaslığın idarə edilməsini nəzərdə tutur. Bazardakı dəyişikliklər müəyyən həddi keçdikdə Cəmiyyətin rəhbərliyi bəzi investisiyaları satmaq, investisiya portfelinin strukturunu dəyişdirmək və ya müəyyən sigortalılığı addımlar atmaq kimi qararlar həyata keçirə bilər. Neticədə, aktivlər maliyyə vəziyyəti haqqında bazar dəyəri ilə qiymətləndirdikdə fərziyyələrdəki dəyişikliklər öhdəliklərə həq bir təsir göstərməyə bilər. Belə hallarda aktivlər və öhdəliklər üçün müxtalif qiymətləndirmə bazasından istifadə edilməsi sahımdar kapitalının dəyişməsinə göstirib çıxara bilər.

Yuxarıda həssaslıq təhlillərinin digər məhdudiyyətlərinə Cəmiyyətin yalnız daqiqliklə proqnozlaşdırılması mümkün olmayan qisamüddəli bazar dəyişikliklərinə dair mövqeyini əks etdirən potensial riski nümayiş etdirmək üçün şəhər (hipotetik) bazar dəyişikliklərindən istifadə olunması və bütün faiz dərəcələrinin eyni qaydada hərəkət edəcəyi ilə bağlı təxminlər daxildir.

Qiymət riski olan məhsullar

Cəmiyyət ümumi və ya xüsusi bazar dəyişiklikləri nəticəsində öz-məhsulları üzrə qiymət riskinə məruz qalır.

Cəmiyyət qiymət riskini bazar şəraitindəki mənfi dəyişikliklərdən irəli gələn potensial itkiləri dövrü olaraq hesablamalı və müvafiq zərər-həddi ("stop-loss") məhdudiyyətlərini, habelə marja və girov tələblərini müəyyənləşdirib saxlamaqla idarə edir. İstifadə edilməmiş kredit öhdəlikləri halında isə, Cəmiyyət belə öhdəliklərin ümumi məbləğində bazar da potensial zərərlə əzələşir. Lakin, ehtimal edilən məbləği bundan azdır, çünki, öhdəliklərin əksəriyyəti kredit məlqavilələrində göstərilən bəzi şərtlərdən asılıdır.

Əməliyyat riski

Əməliyyat sistəmdəki nəsazlıq, əməliyyatçının səhvi, saxtakarlıq və digər xarici hadisələr nəticəsində yaranmışdır. Nəzarətlər yerinə yetirilmədikdə, əməliyyat riskləri müəssisənin nüfuzuna xələl gətirir, hılıquçı və ya inzibati nüccarlarına səbəb ola və ya maliyyə itkiyinə gətirib çıxara bilər. Cəmiyyət bələdçi əməliyyat risklərinin aradan qaldırılmasını gözlamır, lakin özünün nəzarət konsepsiyası ilə, habelə potensial risklərə nəzarət və ya onlara qarşı cavab tədbirləri görməkla bu riskləri idarə etməyə çalışır. Nəzarətlərə vezifə bölgüsünün, sistemə çıxışın, təsdiqlənmə və üzərindən prosedurlarının, həyatın təlimi və qiyamətlidimə proseslərinin səmərəli təşkil daxildir.

18. HESABAT TARİXİNDƏN SONRAKİ HADİSƏLƏR

Hesabat tarixindən sonra hər hansı bir hadisə baş verməmişdir.